

0406y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0406Y Pul və banklar

1 mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə

- ☐ 50 %dən 100%ə qədər
- ☐ 10%dən 50%ə qədər
- ☒ 5%dən 10 %ə qədər
- ☐ 100%dən artıq

2 xərclərin inflyasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur:

- ☐ dövlət büdcəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə
- ☐ iqtisadiyyatın defisiti, mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
- ☒ istehsal amilləri ilə
- ☐ xalq təsərrüfatının artıq kreditləşməsi ilə.

3 402 bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir

- ☐ İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
- ☒ • Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- ☐ Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi
- ☐ Bütün mal qrupları üzrə inzibati qiymətdə qoyulmada

4 401 hiperinflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir.

- ☐ 5%dən 10%ə qədər
- ☐ 5 %ə qədər
- ☐ 10%dən 50%ə qədər
- ☒ 100%dən yuxarı

5 gizli inflyasiya xarakterizə olunur:

- ☐ əhalinin ödəmə qabiliyyətinin olmaması ilə
- ☐ ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə
- ☒ iqtisadiyyatda defisit yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə
- ☐ xüsusi sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə

6 Qiymət artımı dərəcəsinə görə inflyasiya:

- ☐ daxili və xarici
- ☐ gözlənilən, gözlənilməyən
- ☐ lokal və dünya
- ☒ balanslaşdırılmış və balanslaşdırılmamış

7 planlı iqtisadiyyatda inflyasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur:

- ☐ Şok terapiyası və təbii qiymətdə qoyulma
- ☐ mal və xidmətlər üzrə qiymət artımı, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- ☐ Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
- ☒ İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

8 hiperinflyasiya xarakterizə edilir

- ☐ ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti və valyuta kurslarının sabitliyi ilə
- ☐ Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövriyyəsində və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə.

- ☒ Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövrüyyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin pozulması ilə
- ☐ Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə

9 inflyasiyanın pul amilləri müəyyən edilir:

- ☐ iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə, inhisarçı siyasətlə, cəmiyyətdə siyasi qeyrisabitliklə
- ☐ Yalnız iqtisadiyyatın dollarlaşması ilə.
- ☐ Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə.
- ☒ Dövlət büdcə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə

10 inflyasiyası zamanı ödəmə dövrüyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur.

- ☐ Təklif inflyasiyası
- ☐ Əmək haqqı inflyasiyası
- ☐ Xərclər inflyasiyası
- ☒ Tələb inflyasiyası

11 xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflyasiya:

- ☐ daxili inflyasiya
- ☐ lokal inflyasiya
- ☐ ixrac inflyasiyası
- ☒ idxal inflyasiyası

12 çaparaq inflyasiyada qiymətlərin orta illik artım faizi:

- ☒ 10 %dən 50 %ə kimi
- ☐ 5 %ə kimi
- ☐ 100 %dən artıq
- ☐ 5%-dən 10%-ə kimi

13 tələb inflyasiyası üçün xarakterikdir:

- ☐ ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
- ☒ məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- ☐ əmtəə istehsalının həddən artıq olması
- ☐ mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi

14 inflyasiyanın ölçülməsi üçün istifadə edilir:

- ☐ DouCons indeksi
- ☐ Ticarət sistemi indeksi
- ☐ Orta əmək haqqı səviyyəsi
- ☒ Qiymət indeksi

15 inflyasiya dedikdə:

- ☐ Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artması.nın uzun müddət davam etməsi
- ☒ Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi.
- ☐ Pulların alacalaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsinə, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir
- ☐ milli pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir.

16 Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- ☐ Pulun tədavül sürətinin azalmasını
- ☐ Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını

- ☒ Mal alış üçün zəruri olan pul miqdarının artmasını
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.

17 Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- ☐ Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- ☒ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlıvaxtında göndərilməsində pulun rolu zəifləyir.
- ☐ Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.
- ☐ Pulun rolu genişləyir, kredit münasibətləri inkişaf edir.

18 İnflyasiya prosesləri:

- ☐ Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir
- ☐ Yalnız xarici iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.
- ☐ Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- ☒ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.

19 İnflyasiya

- ☐ milli valyutanın bahalaşması
- ☐ qiymət səviyyəsinin düşməsi
- ☐ pulun alıcılıq qabiliyyətinin qalxması
- ☒ kağız pulların qiymətdən düşməsi

20 İnflyasiya ələhinə siyasətin məqsədi nədir?

- ☒ antiinflasiya siyasəti
- ☐ pul kütləsinin qurluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması
- ☐ nağd pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi
- ☐ qiymət və qəlirlərin, istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi

21 Dövlət xərclərinin azalması, kreditə görə faiz dərəcələrinin yüksəlməsi, pul kütləsinin planlaşdırılması yolu ilə pul islahatı vasitəsi ilə pula tələbatın məhdudlaşdırılması metodu necə adlanır:

- ☐ devolvasiya
- ☒ denominasiya
- ☐ revolvasiya
- ☐ defilyasiya

22 Müsadirəli pul islahatı nəyi nəzərdə tutur?

- ☐ ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması
- ☐ köhnə pul məbləq məhdutiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyyətlərini qoyulması və məhdudiyyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi
- ☐ tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması və tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyyəyə buraxılması
- ☒ əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyyət qoyulması

23 Pul islahatının məqsədi hansıdır:

- ☐ milli pul vahidlərinin valyuta məzənəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
- ☒ pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi
- ☐ Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiyyə dərəcəsinin yüksəldilməsi
- ☐ ölkədə mövcud qiymət miqyasının dəyişməsi

24 Pul islahatı dedikdə:

- ☐ qızılın pul funksiyası rolunu itirməsi prosesi

- ☐ ölkənin pul sisteminin tamamilə yenidən qurulması
- ☒ ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi
- ☐ kağız pulların metal pulları dövrüyədən sıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti

25 Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması:

- ☐ yalnız milli valyutanın revolvasiysı zamanı həyata keçirilir
- ☒ həyata keçirilə bilinən
- ☐ yalnız milli valyutanın devolvasiysı zamanı həyata keçirilir
- ☐ daimi həyata keçirilir

26 Nulifikasiya nə deməkdir?

- ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
- ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
- ☒ qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi
- ☐ ölkədə mövcud qiymət miqyasının iriləşməsi

27 Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- ☐ Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.
- ☒ Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
- ☐ Kortəbii.
- ☐ Mərkəzləşdirilmiş qaydada.

28 veksəl üzrə hüququn ötürülməsi adlanır:

- ☒ indossomentləşdirmə
- ☐ aksept
- ☐ indossament
- ☐ allonjlaşdırma

29 vekselə əlavə edilmiş vərəqə adlanır

- ☐ indossoment
- ☒ allonj
- ☐ sessiya
- ☐ domilizasiya

30 veksəl əsasən xidmət edir:

- ☐ Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə
- ☒ İri maliyyəticarət sövdələşmələrinə, topdansa ticarətə
- ☐ fiziki şəxslər arasındakı sövdələşmələrə
- ☐ Pərakəndə ticarətə, kiçik maliyyəticarət sövdələşmələrinə

31 nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- ☐ bürünc veksəl
- ☒ dost vekseli
- ☐ diskontlu veksəl
- ☐ bank vekseli

32 309 indossoment vasitəsilə ötürülən çeklər:

- ☐ adlı çek
- ☒ orderli çek
- ☐ tədavül etməyən çeklər

☐ təqdimatlı çek

33 veksəl, banknot və çek pulun növünə aiddir.

- ☐ Real
- ☒ Kredit
- ☐ Metal
- ☐ Kağız

34 veksellər real əmtəə təminatına malik olmayıb və imkansız borclunun passivinin süni artırılması məqsədilə buraxılırlar

- ☒ Faizli
- ☐ Xəzinədarlıq
- ☐ Bank

35 veksəl üzərində ötürücü yazı necə adlanır:

- ☐ allonj
- ☒ indossoment
- ☐ aval
- ☐ diskont

36 ötürücü veksəl üzrə ödəməni alan şəxs necə adlanır:

- ☐ tratta
- ☒ remitent
- ☐ trassant
- ☐ emitent

37 bankın plastik kartlarla fəaliyyəti necə adlanır.

- ☐ Domisilyasiya
- ☒ Ekvayrinq
- ☐ Krosslaşdırma
- ☐ Emissiya

38 ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır:

- ☐ indossoment
- ☒ aksept
- ☐ reqress
- ☐ aval

39 diskontlu veksellərin fərqləndirici cəhəti:

- ☐ veksəl məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi
- ☒ vekselin nominaldan aşağı satılması
- ☐ vekselin məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- ☐ borcun əsas məbləğinin və faizlərin əlavə edilməsi

40 ötürücü vekseldə ödəyici kimi çıxış edir:

- ☐ vekselin əldə edilməsi üçün vəsait buraxan investor
- ☒ veksəl emitenti tərəfindən müəyyən edilmiş şəxs.
- ☐ veksəl saxlayan
- ☐ veksəl emitenti

41 veksəl tədavülü məhdudlaşır:

- ☐ vekselin ötürülməsinin mümkün olmaması ilə
- ☒ sövdələşmələrin müddət və məbləği ilə
- ☐ sövdələşmələrin məbləği ilə
- ☐ sövdələşmələrin müddəti ilə

42 ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir

- ☐ beynəlxalq hesablaşma pul vahidi ilə
- ☒ yalnız milli valyutada
- ☐ xarici və milli valyuta ilə
- ☐ xarici valyutada

43 kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:

- ☐ təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşmakassa mərkəzlərinə
- ☒ təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına
- ☐ təsərrüfat subyektlərinə
- ☐ hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka

44 nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- ☐ kommersiya banklarının
- ☒ əhalinin
- ☐ təsərrüfat subyektlərinin
- ☐ ərazi üzrə hökumət orqanlarının

45 nağd pul dövriyyəsi tsikli başlayır:

- ☐ ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə
- ☒ ərazi idarələrindən pulların kommersiya banklarına verilməsi ilə
- ☐ kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- ☐ müəssisələrin işçilərə əmək haqları verməsi ilə

46 bütün müəssisə və təşkilatlar özlərinin nağd pul əsaitlərini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdırlar:

- ☐ Maliyyə Nazirliyində
- ☒ Kommersiya banklarında
- ☐ xəzinədarlıqda
- ☐ AR Mərkəzi Bankında

47 Nağdsız dövriyyənin inkişafı

- ☐ Nağd dövriyyəni tamamilə ləğv edir
- ☒ Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.
- ☐ Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- ☐ tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir

48 Malların tədavülü prosesində pulun daxili dövriyyədə nağd və nağdsız qaydada dövriyyəsi ... adlanır:

- ☐ pul məlumatı
- ☒ pul tədavülü
- ☐ pul çevrilməsi
- ☐ pul ixtisarı

49 Vekseldə xeyrinə köçürmə qeydiyyatı olan və vekseli qəbul edən necə adlanır:

- ☐ trassat
- ☒ indossat

- ☐ indossant
- ☐ remitent

50 Vekseldə köçürmə imzası edib, veksel üzrə öz hüququnu başqasına verən necə adlanır:

- ☐ remitent
- ☒ indossant
- ☐ indossat
- ☐ trassant

51 Veksel ... borc öhdəliyidir:

- ☐ uzunmüddətli
- ☒ qısamüddətli
- ☐ ortamüddətli
- ☐ müddətsiz

52 Veksel ...:

- ☐ qiymətli kağız və tədavül vasitəsidir
- ☒ yalnız borc öhdəliyidir
- ☐ borc öhdəliyi, müvəqqəti tədavül və tədiyə vasitəsidir
- ☐ borc öhdəliyi və müvəqqəti ödəniş vasitəsidir

53 Təsərrüfat dövriyyəsinə xidmət edən alıcılıq və ödəniş vasitələrinin məcmusu ... adlanır:

- ☐ pul dövriyyəsi
- ☒ pul kütləsi
- ☐ pul aqreqatı
- ☐ pul ehtiyatı

54 İndossament üzrə verilə bilən çek ... adlanır:

- ☐ kösürmə
- ☐ təqdim edilən
- ☐ adlı
- ☒ orderli

55 Köçürmə vekseli tərəfindən yazılır:

- ☐ borcalan
- ☐ remitent
- ☐ benefisiar
- ☒ kreditor

56 Köçürmə vekseli həmçinin ... adlanır:

- ☐ draft
- ☐ brutto
- ☒ tratta
- ☐ strata

57 Vekselin növüdür:

- ☐ nəqliyyat vekseli
- ☐ sənaye vekseli
- ☐ sənayeləşmə vekseli
- ☒ kommersiya vekseli

58 Borc öhdəliyi kimi vekselin xüsusiyyətidir:

- ☐ münəqişəsizlik, dövrilik, ödənişlilik, müddətsizlik
- ☐ abstraktlıq, dövrilik, ödənişlilik, təminatlılıq
- ☐ abstraktlıq, münəqişəsizlik, ödənişsizlik, təminatlılıq
- ☒ abstraktlıq, münəqişəsizlik, dövretməlik, kollektiv məsuliyyətlik

59 Borcun əmələgəlmə səbəbinin vekseldə göstərilməməsi onun ... göstərir:

- ☐ mübahisəsizliyini
- ☒ mücərrədliyini
- ☐ qısamüddətli olması
- ☐ tədavül edilə bilməsini

60 Mübali hisəli veksəl başqa sözlə ... adlanır:

- ☐ qızıl vekseli
- ☐ gümüş veksəl
- ☐ qalay vekseli
- ☒ bürünc veksəl

61 ... tratta üzrə üçüncü şəxsdir:

- ☐ trassant
- ☐ emitent
- ☐ trassat
- ☒ remitent

62 Vekselin növünü göstərin:

- ☐ hesablaşma vekseli
- ☐ pul veksəl
- ☐ pul veksəl
- ☐ zaçot edilmə vekseli
- ☒ maliyyə vekseli

63 Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- ☒ Pul aqreqatları.
- ☐ Monetizasiya əmsalları
- ☐ Multiplikativ əmsallar
- ☐ Pul tədavülünün sürət göstəriciləri.

64 Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- ☐ Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.
- ☒ Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.
- ☐ Hesablaşma kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından
- ☐ Əmək haqqının verilməsi ilə.

65 Nağdsız dövriyyə əhatə edir.

- ☐ Ancaq əmtəə dövriyyəsini
- ☐ Ancaq maliyyə dövriyyəsini.
- ☐ Ancaq qeyri əmtəə dövriyyəsini
- ☒ Əmtəə və qeyri əmtəə dövriyyəsini

66 Nağdsız hesablaşmalar aparılır:

- ☐ Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.
- ☒ Müəyyən forma və standartda malik hesablaşma sənədləri əsasında.
- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.

- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.

67 Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- ☐ Mövsümi.
☐ Nağd.
☒ Tədiyə
☐ Avans

68 İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- ☐ Mövsümi.
☒ Nağdsız.
☐ Valyuta
☐ Nağd

69 Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri sərt kimi mövcud olmalıdır:

- ☐ Mərkəzi Bankın xüsusi icarəsi.
☐ Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya
☐ Dövriyyə kassasının limiti.
☒ Bank hesabları

70 Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- ☐ Tədavül vasitəsi
☐ Yığım vasitəsi
☐ Dəyər ölçüsü
☒ Tədiyə vasitəsi

71 Bütün nağdsız dövriyyə:

- ☐ Nağd.
☐ Mövsümi.
☒ Ödənişli
☐ Tədiyəsiz.

72 Tədiyə dövriyyəsi həyata keçirilir:

- ☐ Yalnız nağdsız formada
☒ Nağd və nağdsız formalarda
☐ Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada
☐ Yalnız nağd formada

73 Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- ☐ Ərazi idarələrinin
☐ Bankomatların
☐ Bank olmayan kredit təşkilatlarının
☒ Kommersiya banklarının.

74 Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- ☐ Dövri olaraq baş verir.
☐ Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
☐ Həmişə baş verir.
☒ Heç zaman baş vermir

75 nağd pul dövriyyəsi:

- ☐ tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- ☐ tədavüldən nağd pulların çıxarılması və emissiyası
- ☐ nağd pulların nağdsız pullara keçməsi və əksinə
- ☒ nağd pul nişanlarının fasiləsiz hərəkəti

76 pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- ☐ hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- ☐ hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
- ☒ Əsasən nağdsız hesablaşmadan nəzərəcarpacaq səviyyədə aşağı olur.
- ☐ nağdsız dövriyyədən bir qədər çox olur

77 dövlət büdcəsi maliyyə planıdır:

- ☐ qeyrimərkəzləşdirilmiş
- ☐ proqnoz
- ☐ istiqamətləndirilmiş
- ☒ direktiv

78 Maliyyə bazarına daxildir: 1. kapitallar bazarı 2. torpaq bazarı 3. qiymətli kağızlar bazarı 4. pul bazarı 5. işçi qüvvəsi bazarı

- ☐ (1,2,3,4,5)
- ☐ (1,2,3,5)
- ☐ (1,2,4)
- ☒ (1,3,4)

79 nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- ☐ Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- ☒ ərazi idarələrindən
- ☐ Pullar kommersiya banklarından hesablaşmakassa mərkəzinə daxil olduqda
- ☐ Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə

80 nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- ☐ xəzinədarlıq biletləri, xırda pullar
- ☒ banknot, xəzinədarlıq biletləri, xırda pullar
- ☐ yalnız banknot
- ☐ yalnız xəzinədarlıq biletləri

81 müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

- ☐ Xüsusi icazənin kommersiya bankı və hesablaşmakassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür
- ☒ qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
- ☐ qadağandır
- ☐ Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür

82 Nağdsız hesablaşmalarda istifadə olunan bütün hesablaşma sənədlərindən qiymətli kağız

- ☐ akkreditiv
- ☒ çek
- ☐ ödəniş tələbnaməsi
- ☐ inkasso tapşırığı

83 Pul aqreqlarının ayrılmasının əsasında durur:

- ☐ pul resurslarına olan tələb və təklif
- ☒ pul tədavülü qanunu

- ☐ normativ sənədlər
- ☐ pul alətlərinin likvidlik dərəcəsi

84 bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- ☐ Debet
- ☒ Kredit
- ☐ Müddətli
- ☐ Kreditdebet

85 eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- ☐ Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə
- ☒ Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə
- ☐ Yalnız ərazi idarələri
- ☐ Yalnız bankın müxbir hesabı vasitəsilə

86 kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- ☐ Embosso
- ☒ Ekvayring
- ☐ Avtorizasiya
- ☐ Domisilyasiya

87 ötürücü imza (indossament) ilə verilən çeklər:

- ☐ Adlı çek
- ☒ Orderli çek
- ☐ Təqdimatlı çek
- ☐ Pul çeki

88 ölkə ərazisində banklar arasında hesablaşmalar:

- ☐ Yalnız Mərkəzi Bankın regional idarələri üzrə
- ☒ Yalnız Mərkəzi Bankın ərazi idarələri vasitəsilə bankların müxbir hesabları üzrə və kliring hesablaşma
- ☐ Yalnız bankların müxbir hesabları vasitəsilə
- ☐ Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə

89 hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün

- ☐ Ekvayring
- ☒ Avtorizasiya
- ☐ Inkasso
- ☐ Embosso

90 çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülərsə bu çek:

- ☐ Təqdim olunana çek
- ☒ Orderli çek
- ☐ Adlı çek
- ☐ Pul çeki

91 Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- ☐ Orderli çek
- ☒ Təqdimatlı çek
- ☐ Adlı çek

☐ Pul çekləri

92 qarşılıqlı ödənişlərin zaçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- ☐ Yalnız hesablaşma çekləri.
☒ İstənilən hesablaşma sənədləri
☐ Yalnız ödəmə –tələbnamə tapşırıqları
☐ Yalnız ödəmə tapşırıqları

93 aşağıdakı çek ötürülə bilməz.

- ☐ Təqdimatlı çek
☐ Orderli çek
☐ Pul çeki
☒ Adli çek

94 çeki banka təqdim edən şəxsə ödənilədiyi çek necə adlanır?

- ☐ Pul çeki
☒ Təqdimatlı çek
☐ Adli çek
☐ Orderli çek

95 banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- ☐ Hesabqaiməyə əsasən
☒ Hesablaşma sənədlərinə əsasən
☐ Nəqliyyat sənədlərinə əsasən
☐ Uyğunluq sertifikatına əsasən

96 Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- ☐ Orderli çek
☒ Adli çek
☐ Təqdimatlı çek
☐ Pul çeki

97 nağdsız hesablaşma formasına aid deyil:

- ☐ Ödəmə tapşırığı
☒ Səhm və istiqrazlar
☐ Akkreditivlər
☐ Çeklər

98 banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- ☐ Eyni hesablaşmakassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.
☒ Məhdudiyyətsiz mümkündür.
☐ Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
☐ Mümkün deyil

99 Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir

- ☐ kreditləşmə müddətinə görə
☒ kredit təşkilatlarının əməliyyat növünə görə
☐ kredit idarələrinə görə
☐ Kreditin formalarına görə

100 bankın müştərisi hansı məbləğə çek yazı bilər.

- ☐ İstənilən məbləğdə
- ☐ 1000 manata bölünən istənilən məbləğdə
- ☐ Yalnız malgöndərənə olan borcu məbləğində
- ☒ Bankda depozitə qoyduğu məbləğdə

101 vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr

- ☐ yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.
- ☒ mümkündür
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- ☐ mümkün deyil

102 hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- ☐ Bütçə təşkilatı
- ☒ dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti
- ☐ Kommersiya təşkilatı
- ☐ dövlət bələdiyyə orqan

103 plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir

- ☐ Kredit
- ☒ Debet
- ☐ Kreditdebet
- ☐ Müddətli

104 fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- ☐ Mümkündür
- ☒ Qeyrimümkündür
- ☐ Adlı çeklər olduğu zaman mümkündür.
- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.

105 Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:

- ☐ MDB dövlətlərində
- ☒ Yalnız ölkə ərazisində
- ☐ Rusiya və Belorusiyada
- ☐ Keçmiş SSRİ respublikalarında

106 çek kitabçalarının blank formaları müəyyən edilir:

- ☐ Mili Məclis tərəfindən AR
- ☒ Mərkəzi Bank tərəfindən
- ☐ Hökuməti tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən

107 çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- ☐ Yalnız fiziki şəxslər arasında
- ☒ Hüquqi və fiziki şəxslər arasında
- ☐ Yalnız hüquqi şəxslər arasında
- ☐ Yalnız kommersiya bankları arasında

108 ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:

- ☐ Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- ☒ Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə

- ☐ Məlgöndərinin başqa bankda hesabı açıldıqda
- ☐ Akkreditiv geri çağırılmayan olduqda

109 emitentbankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- ☐ kommersiya
- ☐ Qeyrikommersiya
- ☐ örtülmüş
- ☒ örtülən

110 akkreditivin müsbət cəhəti:

- ☐ Sövdələşmənin tərtibatının sadəliyi
- ☒ Məlgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.
- ☐ Əmtəə dövriyyəsinin tezliyi
- ☐ Əlavə xərclərin az olması

111 akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- ☐ İqtisadiyyat Nazirliyi tərəfindən
- ☒ Alıcı və satıcı arasında müqaviləyə əsasən
- ☐ Maliyyə nazirliyi tərəfindən
- ☐ Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən

112 akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- ☐ İqtisadiyyat Nazirliyi tərəfindən
- ☒ Yalnız bir məlgöndərəne şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.
- ☐ Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.
- ☐ Yalnız nağd pula ödənilə bilər.

113 akkreditiv üzrə nağd pulun ödənilməsi:

- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
- ☒ Mümkün deyil
- ☐ Bankemitentin razılığı ilə mümkündür
- ☐ Mümkündür

114 . məlgöndərinin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- ☐ Orderli
- ☒ Geri çağırılmayan
- ☐ Geri çağırılan
- ☐ Klassik

115 alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırığa əsasən hesablaşmanın aparıldığı forma adlanır.

- ☐ İnkasso
- ☒ Akkreditiv
- ☐ Veksel
- ☐ Çeklərlə hesablaşma

116 emitentbank tərəfindən məlgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- ☐ Geri çağırılmayan
- ☒ Geri çağırılan

- ☐ Klassik
☐ Orderli

117 akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- ☐ Avans ödəmədən sonra
☒ Məhsulun yüklənməsindən sonra
☐ Məhsulun alıcıya çatdırılmasından sonra
☐ Məhsulun yüklənməsindən əvvəl

118 Pul Çekləri müştərinin hansı hesabından ödənilir?

- ☒ Müştərinin cari hesabından
☐ Tranzit hesabdən
☐ Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.

119 akkreditivin bütün məbləğinin emitenbankın icraçı bankda olan hesabından siliməsi hüququnun verilməsi ilə müşayət olunan icraçı bankda açılan akkreditiv:

- ☐ Örtülmüş
☒ Örtülməyən
☐ kommersiya
☐ Qeyrikommersiya

120 akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- ☒ Əmtə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat
☐ Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması
☐ Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi

121 hesablaşma forması, emitentbankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicidən vəsaitinsilinməsi yerinə yetirən bank əməliyyatıdır.

- ☐ Veksel hesablaşması
☒ Tədiyyə tapşırığı
☐ Çeklərlə hesablaşma
☐ Akkreditiv

122 müddətli ödəmə tapşırıqları istifadə edilir:

- ☐ Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə
☒ Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə
☐ Yalnız malların yüklənməsində
☐ Yalnız avans hesablaşmalarda

123 tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola

- ☐ Geri çağırılan və geri çağırılmayan
☒ Müddətli, tələbolunanadək, təxirəsalınmış.
☐ Açıq və qapalı
☐ Adlı və orderli

124 bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- ☐ Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
☒ Ödəyicinin hesabında vəsaitin olduğu halda
☐ Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə
☐ Ödəyici kommersiya təşkilatı olduğu halda

125 hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- ☐ Çeklər
- ☒ Ödəmə tapşırığı
- ☐ Akkreditiv
- ☐ Ödəmə tələbnamə

126 iqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi:

- ☐ qeyrimərkəzləşdirilmiş yolla
- ☒ idarəçiliyin inzibati metodları ilə
- ☐ təbii yolla
- ☐ iqtisadi metodlarla

127 406 iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:

- ☐ inzibati idarəçilik metodları ilə
- ☒ idarəetmənin iqtisadi metodları ilə
- ☐ qeyrimərkəzləşdirilmiş qaydada
- ☐ kortəbii qaydada

128 405 pul sistemi idarə edilir:

- ☐ qeyrimərkəzləşdirilmiş qaydada
- ☒ İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada
- ☐ Kortəbii.
- ☐ Yalnız iqtisadiyyatın plan modelində

129 bir metaldan hazırlanmış pulların dövriyyəsipul sistemi üçün xarakterikdir:

- ☐ kredit dövriyyəsi
- ☒ monometallizm
- ☐ bimetallizm
- ☐ kağız dövriyyəsi

130 ikili valyuta sistemi nədir?

- ☐ banknotların tədavülüdür
- ☒ qızıl və gümüşün nisbəti dövlət tərəfindən müəyyəndəşir
- ☐ qızıl və gümüş pulların nisbəti bazarda müəyyənləşir
- ☐ gümüşdən pullar qapalı şəkildə kəsilirdi

131 Manat necə valyutadır?

- ☐ qapalı
- ☒ qismən konvertasiya olunan
- ☐ sərbəst konvertasiya olunan
- ☐ ehtiyat

132 dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

- ☐ Monometallizm pul sistemi
- ☐ Bimetallizm pul sistemi
- ☒ Kağızkredit pul sistemi
- ☐ Metal pul sistemi

133 pul sistemi

- ☐ Pul

- ☒ Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır
- ☐ pul kütləsinin kupyur quruluşudur
- ☐ Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- ☐ Həm ölkə daxilində, həmçinin ölkədən kənarda nağd və nağdsız ödəmələrin məcmusudur

134 Metallizm dövründə milli pul vahidindəki pul metalının çəkisinin məzmunu ... adlanır

- ☐ sərvət miqyası
- ☒ qiymət miqyası
- ☐ pul miqyası
- ☐ dəfinə miqyası

135 O hansı valyuta dır ki, yalnız bir ölkənin hüduqları çərçivəsində fəalliyət göstərir və heç bir xarici valyuta ya dəyişdirilmir.

- ☐ ehtiyat valyutası
- ☒ qapalı konvertasiya olunan
- ☐ sərbəst konvertasiya olunan
- ☐ qismən konvertasiya olunan

136 ... bu ölkədə pul tədavülünün tarixən təşəkkül tapmış və qanunla möhkəmləndirilmiş formasıdır:

- ☐ milli ödəniş sistemi
- ☒ milli pul sistemi
- ☐ milli hesablaşma sistemi
- ☐ milli sikkə sistemi

137 əmtənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir:

- ☐ Gəlir
- ☒ Qiymət
- ☐ Mənfəət
- ☐ Rentabellik

138 Pulun tədavül qanunu müəyyən edir:

- ☐ pulun alıcılıq qabiliyyətini
- ☒ pulun dövretmə sürətini
- ☐ pul miqdarının həcmi
- ☐ mal pul aqreqatını

139 veksəl üzərində təminat yazısı necə adlanır:

- ☐ obliqo
- ☒ aval
- ☐ aksept
- ☐ allonj

140 Pulun tədavül qanunu müəyyən edir:

- ☐ M2 pul aqreqatını
- ☒ pulun dövretmə sürətini
- ☐ inflyasiyanın səviyyəsini
- ☐ pul miqdarının həcmi

141 Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- ☐ Milli valyutanın revalvasiyasının keçirilməsini
- ☒ Pulun miqdarının artmasını

- ☐ Dövryyədən pulun bir hissəsinin götürülməsi
- ☐ Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını

142 Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- ☐ Milli valyutanın devalvasiya və revalvasiya faizini
- ☒ Pul nişanlarının hərəkət intensivliyini
- ☐ Manatın alıcılıq qabiliyyətini
- ☐ Manatın əmtəə və mala örtülməsi dərəcəsini

143 İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanır

- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- ☒ Müəyyən müddət ərzində cəmi nağd pul dövryyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- ☐ Müəyyən müddət ərzində bankın kassasınadaxıl olan hasilatın tədavüldəki pulun orta qalığına nisbəti kimi.

144 Pulun tədavül vasitəsi funksiyası

- ☐ Nağdsız dövryyənin əsasında durur
- ☐ Nağdsız dövryyədə aralıq istifadə olunur
- ☐ Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövryyədə istifadə olunur.
- ☒ Nağdsız istifadə oluna bilməz

145 nağd pul tədavülünün idarə edilməsi:

- ☐ qeyrimərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- ☐ Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
- ☐ Təbii şəkildə baş verir
- ☒ Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

146 Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ İdeal, xəyal edilən
- ☐ İdeal və real
- ☐ nağdsız
- ☒ Ancaq real

147 Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- ☐ Yalnız dəyər nişanələri
- ☐ Yalnız nağdsız pullar
- ☐ Yalnız tam dəyərli pullar
- ☒ Kağız banknotlar və xirda metal pullar

148 Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- ☐ Borc öhdəliklərinin ödənilmə vasitəsində
- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
- ☐ Əmtəələrin mübadiləsində vasitəçilikdə
- ☒ Yığım vasitəsi və pul apıtımında

149 Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ Yalnız nağdsız pullar
- ☐ İdeal pullar
- ☐ İdeal və real pullar
- ☒ Yalnız real pullar

150 Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- ☐ Genişlənir
- ☐ Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- ☒ Azalır
- ☐ Dəyişilməz qalır

151 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- ☐ Yalnız veksellərin tətbiqi zamanı baş verir
- ☒ Daima baş verir
- ☐ Yalnız nağdsız formada
- ☐ Heç vaxt baş vermir

152 Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı, mübadilənin ekvivalentliliyinin təmin olunması, qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu, pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- ☐ Yığım vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☒ Dəyər ölçüsü

153 Pul ictimai zəruri əmək sərfəsinin hansı ölçüsü kimi çıxış edir:

- ☐ Mövsümi
- ☐ Daxili
- ☐ Mənəvi
- ☒ Xarici

154 əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- ☐ Valyuta kursu
- ☐ İstehlak dəyəri
- ☐ Mənfəəti
- ☒ Dəyəri

155 Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün

- ☐ Sadə
- ☐ Tam
- ☒ Ümumi
- ☐ Pul

156 Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- ☐ Müəyyən olunmur
- ☐ Pul vahidinin metal çəkisinə uyğun gəlir
- ☐ Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- ☒ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.

157 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- ☐ İstehsal – bölgü mübadilə – istehlak
- ☐ Əmtəəborc öhdəliyipul
- ☒ Əmtəəpuləmtəə
- ☐ Puləmtəəpul

158 Halhazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- ☐ Tədavül olunmayan
- ☐ Dönərli olmayan
- ☒ Sərbəst dönərli
- ☐ Qismən dönərli

159 Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- ☐ Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.
- ☒ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi
- ☐ Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- ☐ Müəyyən edilmirdi

160 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- ☐ Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- ☐ Vaxt keçdik azalsın
- ☐ Əmtəə təklifini xeyli qabaqlamalıdır
- ☒ Əmtəələrin təklifinə uyğun olmalıdır.

161 Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- ☐ Əmtəəpuləmtəə
- ☐ Pul – borc öhdəliyi əmtəə
- ☒ Puləmtəəpul
- ☐ Əmtəəəmtəə pul

162 Müasir pullar:

- ☐ AR Mərkəzi bankında qızıla dəyişdirilir
- ☐ Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- ☐ AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.
- ☒ Qızıla dəyişdirilmir

163 ... mövcud olduqca pul mövcud olacaqdır:

- ☐ Fond bazarı
- ☐ Valyuta bazarı
- ☐ Veksel mübadiləsi
- ☒ Əmtəə istehsalı

164 Pulun funksiyaları deməkdir:

- ☐ Kreditə verilmiş pulun qiyməti
- ☒ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
- ☐ Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- ☐ Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi

165 Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- ☐ Kağız və kredit
- ☒ Yalnız tam dəyərli
- ☐ Tam və natamam dəyərli
- ☐ Yalnız natamam dəyərli

166 Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- ☐ Əmtəə mübadiləsində vasitəçi
- ☒ Ümumi dəyər etalonu
- ☐ Borc öhdəliklərinin ödəmə vasitəsi

- ☐ Yığım və əmanət vasitəsi

167 Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- ☐ Tədavül vasitəsi
☒ Dəyər ölçüsü
☐ Tədiyyə
☐ Yığım vasitəsi

168 Pul hansı halda tədiyyə vasitəsi funksiyasını yerinə yetirir:

- ☐ Yalnız maliyyə əməliyyatları zamanı
☒ Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində
☐ Yalnız qeyriəmtəə ödənişləri sferasında
☐ Yalnız əmtəə tədavülü sferasında

169 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- ☐ Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
☒ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda
☐ Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
☐ Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə

170 Pulun tədiyyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- ☐ Əmtəəpul əmtəə
☒ Əmtəəborc öhdəliyi – pul
☐ Puləmtəəpul
☐ Əmtəəpulborc öhdəliyi

171 Pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılaşması:

- ☐ Daima baş verir
☒ Baş vermir
☐ Dövri olaraq baş verir
☐ Yalnız nağd hesablaşmalarda baş verir

172 Dəfinə yığımdan fərqli olaraq:

- ☐ Məqsədli təyinata malik deyil, sərvətin saxlanılması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
☒ Məqsədli təyinata malik deyil, sərvətin saxlanılması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
☐ Məqsədli təyinata malikdir, tədiyyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
☐ Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır

173 Pul yığımı ola bilər:

- ☐ Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
☒ Nağd və nağdsız formalarda
☐ Yalnız nağdsız formada
☐ Yalnız nağd formada

174 Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- ☐ Tədiyyə vasitəsi
☒ Dəyər ölçüsü
☐ Dünya pulu
☐ Tədavül vasitəsi

175 Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
- ☒ Əmtəələrin mübadilə vasitəsi
- ☐ Yığım və əmanət vasitəsi
- ☐ Borc öhdəliklərinin ödənilməsində vasitəçi

176 Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- ☐ Yığım vasitəsi
- ☒ Tədavül vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi

177 Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- ☐ Yığım vasitəsi
- ☒ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi

178 Pulun mövcudluğunun zəruri əsası

- ☐ Mərkəzi və kommersiya banklarının tələbatı
- ☒ Əmtəə mal, xidmətlər istehsalı və mübadiləsi
- ☐ Dövlətin maliyyə ehtiyacları
- ☐ Xarici iqtisadi əlaqələr

179 Pulun meydana gəlməsinin ilkin şərti

- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan
- ☒ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləsinə keçid
- ☐ Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- ☐ Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi

180 Pul ... ümumi ekvivalentidir.

- ☐ Mübadilə dəyərinin
- ☒ Mal və xidmətlərin dəyəri
- ☐ İstehlak dəyərinin
- ☐ Tam dəyərli pulların çəkisinin

181 Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə

- ☐ Sadə
- ☒ Tam
- ☐ Ümumi
- ☐ Pul

182 Nominal dəyərləri ... pullar tam dəyərlidir.

- ☐ Bazarda kortəbii müəyyən olunan
- ☒ Real dəyərə müvafiq olan
- ☐ Real dəyərindən aşağı olan
- ☐ Real dəyərini üstələyən

183 Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- ☐ Pul
- ☒ Sadə

- ☐ Ümumi
☐ Tam

184 Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi

- ☐ Forfeyting
☒ Barter
☐ Dempinq
☐ Faktoring

185 Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- ☐ Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada
☒ Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə
☐ Dövlət tərəfindən
☐ Sövdələşən tərəflər tərəfindən

186 Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- ☐ Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
☒ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında
☐ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
☐ Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə

187 Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyaları yerinə yetirirlər:

- ☐ Tədiyə vasitəsi
☐ Dəyər ölçüsü
☐ Dəfinə
☒ Dünya pulu

188 Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- ☐ Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
☒ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda
☐ Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə
☐ Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda

189 Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- ☐ Sabit qalır
☒ Genişlənir
☐ Çox məhduddur
☐ Daralır

190 Pul dəyərinin müstəqil formasıdır.

- ☐ Əmtəə
☒ Mübadilə
☐ İstehlak
☐ Maliyyə

191 Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- ☐ Ancaq mənəvi
☒ Bütün
☐ Məhdud saydakı
☐ Ancaq maddi

192 Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- ☐ Monetarist
- ☒ Təkamül
- ☐ Rasionalist
- ☐ Psixoloji

193 Nominal dəyəri dəyər nişanələri puldur:

- ☐ Müəyyən olunmayan
- ☒ Real dəyərdən yuxarı olan
- ☐ Real dəyərə müvafiq olan
- ☐ Real dəyərindən aşağı olan

194 Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☐ Dəyər ölçüsü

195 Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşıqarşıya hərəkəti baş verir:

- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Yığım vasitəsi

196 Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- ☐ Yığım vasitəsi
- ☒ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi

197 Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☐ Dəyər ölçüsü

198 əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Yığım vasitəsi

199 əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Yığım vasitəsi

200 əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- ☐ Yığım vasitəsi
- ☒ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi

☐ Tədavül vasitəsi

201 ... cari hesab sahibinin göstərilən məbləğin nağd və ya cari hesaba köçürülmə yolu ilə təqdim edənə

- ☐ səhm
☒ çek
☐ banknot
☐ veksəl

202 Qızıl yığımı ... adlanır:

- ☐ transformasiya
☒ tezavrasiya
☐ rezervasiya
☐ destatasiya

203 Pulun yığım vasitəsi kimi çıxış etməsi ... ilə əlaqədardır:

- ☐ vaxt ilə zaman arasındakı fərq
☒ sövdələşmələr arasındakı fərq
☐ söz ilə iş arasındakı fərq
☐ forma ilə məzmun arasındakı fərq

204 Pul tədavülü qanununa əsasən tədavülə lazım olan pulun miqdarı pulun dövriyyə sürəti ilə ... mütənasibdir:

- ☐ dolayı
☒ tərs
☐ düz
☐ qeyrimüəyyən.

205 Kredit pulları emissiyasının əsas kanallarından birini göstərin:

- ☐ bank akseptləri
☒ təsərrüfatın bank kreditləşdirilməsi
☐ bank qərantiyası
☐ nk kapitalı

206 Klassik banknot ... təminatına malik idi:

- ☐ fond və real
☒ veksəl və qızıl
☐ veksəl və gümüş
☐ real və saxta

207 Pulun tədiyə vasitəsi kimi fəaliyyət göstərməsi ... ilə əlaqədardır:

- ☐ ödənişin alınma anı ilə pulların xərclənməsi arasındakı fərq
☒ alışveriş anı ilə tam ödəniş anı arasındakı fərq.
☐ alqısatqı anı ilə malların istehlakı arasındakı fərq
☐ istehsal anı ilə istehlak arasındakı fərq

208 Pulun tətbiqinin əsas zəruri səbəbidir:

- ☐ ictimai əmək bölgüsü
☒ mübadilənin ekvivalenti olması tələbi
☐ beynəlxalq əmək bölgüsü
☐ əmtəə istehsalçılarının əmlak toplanması

209 Pul digər əmtəələrə nisbətə ... mövqedə durur:

- ☐ dəyərin bərabər forması
- ☒ dəyərin ekvivalent forması
- ☐ dəyərin paritet forması
- ☐ dəyərin təsadüfi forması

210 Metallizm dövründə pulun yığım vasitəsi ... funksiya kimi əks olunurdu:

- ☐ əsasən
- ☒ dəfinə
- ☐ tezavrasiya
- ☐ paritet

211 Pul təbiətə malikdir:

- ☐ ədədi.
- ☒ əmtəə
- ☐ şey
- ☐ əşya

212 Tədavül vasitəsi kimi puldan istifadə olunur:

- ☐ kreditlərin verilməsində
- ☒ pərakəndə satışda
- ☐ öhdəliklərin ödənilməsində
- ☐ əmək haqqının verilməsində

213 Pul :

- ☐ disparitetdir
- ☒ ekvivalentdir
- ☐ paritetdir
- ☐ etiketdir

214 Pulun funksiyasıdır:

- ☐ artım vasitəsi
- ☐ azalma vasitəsi
- ☒ yığım vasitəsi
- ☐ tamamlanma vasitəsi

215 Pulun funksiyasıdır:

- ☐ uçot vasitəsi
- ☒ tədiyə vasitəsi
- ☐ hesablaşma vasitəsi
- ☐ numunə vasitəsi

216 Pulun funksiyasıdır:

- ☐ kəşimə ölçüsü
- ☒ dəyər ölçüsü
- ☐ təsir ölçüsü
- ☐ ehtiyatlılıq ölçüsü

217 Pulun funksiyasıdır:

- ☐ region pulu
- ☒ dünya pulu
- ☐ milli pul

☐ lokal pul

218 Pulun funksiyasıdır:

- ☐ inikas vasitəsi
☒ tədavül vasitəsi
☐ heyvət vasitəsi
☐ təsir vasitəsi

219 ... kredit pullar sinfinə aiddirlər:

- ☐ banknot, çek, depozit və əmanət sertifikatları
☒ veksel, banknot, çek və kredit kartı
☐ veksel, çek, səhm və istiqrazlar
☐ çek, varrant, depozit sertifikatı və sikkələr

220 kağız pullar hansı funksiyanı yerinə yetirir:

- ☐ yığım və tədiyyə vasitəsi
☒ tədavül və tədiyyə vasitəsi
☐ dəyər ölçüsü və yığım funksiyası
☐ dəyər ölçüsü

221 pulların nominal dəyəri ilə real dəyərləri ilə üstüstə düşür

- ☐ Kredit pullar
☒ Real pullar
☐ Kağız pullar
☐ İdeal pullar

222 mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar:

- ☐ Dövlət tərəfindən tədavüldən çıxarılır
☒ Faktiki olaraq kağız pullara çevrilir
☐ kortəbii şəkildə xəzinədarlığa daxil olur.
☐ Faktiki olaraq dəyərli pullara çevrilir

223 əsasən metala dəyişdirilməyən, məcburi nominalıolub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:

- ☐ metal pullar
☒ kağız pullar
☐ kredit pullar
☐ əmttəpul

224 pulun bütün funksiyalarını pullar yerinə yetirir

- ☐ Kağız pullar
☒ Real pullar.
☐ Nağdsız pullar
☐ Kredit pullar

225 dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər.

- ☐ Kredit pullar
☒ Real pullar
☐ Kağız pullar
☐ Nağdsız pullar

226 kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur.

- ☐ Dəyər ölçüsü
- ☒ Tədiyyə vasitəsi
- ☐ Yığım vasitəsi
- ☐ Tədavül vasitəsi

227 Geniş təkrar istehsal prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- ☐ Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- ☒ İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.
- ☐ Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.
- ☐ Pulun yığımı baş verir və yığım fondu formalaşır.

228 Pulun rolu:

- ☐ Pulun tədavül və tədiyyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır
- ☒ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir
- ☐ İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- ☐ Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.

229 Planlı iqtisadiyyatda pula əsasən yanaşıldı:

- ☐ Kapital və ya özözüən artan dəyər kimi.
- ☐ İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- ☐ Yığım vasitəsi və sərvətin artırılması kimi
- ☒ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.

230 Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- ☐ Mal istehsalçıları arasında rəqabətdə.
- ☐ Kortəbii qiymət qoyma ilə.
- ☒ Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə
- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə.

231 Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- ☐ İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.
- ☒ Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmi hesablanması.
- ☐ Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.

232 Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- ☐ İxtisar olunur.
- ☒ Genişlənir.
- ☐ Ancaq istehsal sferasında genişlənir.
- ☐ Dəyişməz qalır.

233 Pulun alıcılıq qabiliyyəti

- ☐ sabit qalır
- ☒ artıb azala bilər
- ☐ qiymətlərin qalxması ilə artır
- ☐ hər zaman dəyişməz qalır

234 Pul əqrəqatlarından hansı özündə nağd, nağdsız pulları və maliyyə bazarında dövr edən qiymətli kağızları birləşdirir?

- ☐ M0
- ☒ M3
- ☐ M1
- ☐ M2

235 Pulun funksiyaları

- ☐ qiymətin bölüşdürücüsüdür
- ☒ tədavül vasitəsidir
- ☐ nominal surraqatdır
- ☐ maliyyə fondlarının yaradıcısıdır

236 Bunlardan hansı doğrudur

- ☐ pul dünya puludur
- ☒ pul – ümumi ekvivalent əmtəədir
- ☐ pul insanlar arasında razılaşdırılmış əmtəədir
- ☐ hər ikisi

237 Pul

- ☐ hər ikisi
- ☒ hər üçüdür
- ☐ yığım vasitəsidir
- ☐ dəyər ölçüsü vasitəsidir

238 Pul aqreqlərindən hansı özündə nağd və nağdsız pulları cəmləşdirir?

- ☐ M 4
- ☒ M 2
- ☐ M 3
- ☐ M 1
- ☐ M 4

239 Pul aqreqlərindən hansı özündə nağd və nağdsız pulları və bankın depozitlərindəki vəsaitləri və dövlət qiymətli kağızlarını cəmləşdirir?

- ☐ M0
- ☒ M 3
- ☐ M 1
- ☐ M 2

240 Pulun meydana gəlməsi konsepsiyasıdır:

- ☐ klassik
- ☒ təkamül
- ☐ monetarist
- ☐ keynsianist

241 əmtəənin yararlılığı səviyyəsi və miqdarca pulla ifadə olunması ... adlanır:

- ☐ istehlak dəyəri
- ☒ əmtəənin qiyməti
- ☐ dəyər
- ☐ əmtəənin keyfiyyət səviyyəsi

242 İqtisadiyyatda barter qaydasından istifadənin səbəbidir

- ☐ vergiyə cəlb olunmadan yayınma

- ☒ iqtisadiyyatda ödənilməyən borcların yüksək səviyyəsi
- ☐ pulların öz funksiyasını yerinə yetirməməsi
- ☐ inflyasiyanın yüksək səviyyəsi

243 Dünya pulu funksiyasını yerinə yetirir:

- ☐ bütün sərbəst dönərli olan valyutalar
- ☒ ehtiyat valyutalar
- ☐ bəzi dönərli olan valyutalar
- ☐ bütün valyutalar

244 Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- ☐ Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- ☒ Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında
- ☐ Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- ☐ Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında

245 Pul tədavülünün prinsipləri ondan ibarətdir ki:

- ☐ pul kütləsi dövlət maliyyəsinin tələbləri ilə məhdudlaşdırılmalıdır
- ☒ pul kütləsi əmtəə dövriyyəsinin tələbatı ilə məhdudlaşdırılmalıdır
- ☐ mal (əmtəə) dövriyyəsi pul kütləsi ilə məhdudlaşmalıdır
- ☐ pul kütləsi dövlət tərəfindən məhdudlaşdırılmalıdır, əmtəə dövriyyəsi isə heç nə ilə məhdud edilməməlidir

246 Pul tədavülü qanunu bimetallizm şəraitində ... adlandırılır:

- ☐ XekşeraQlina
- ☒ KopernikQreşem
- ☐ QlassStiqal
- ☐ BoylMariot

247 Aşağıdakılardan pulun yaranma konsepsiyasını göstərir:

- ☐ klassik
- ☒ rasionalist
- ☐ monetarist
- ☐ keynsianist

248 Dövlət vekseli eyni zamanda ... vekselidir:

- ☐ fiskal veksel
- ☒ xəzinə vekseli
- ☐ büdcə vekseli
- ☐ vergi vekseli

249 KopernikQreşem qanunu ... şəraitində pul tədavülü qanunudur:

- ☐ nominalizm
- ☒ bimetallizm
- ☐ monometallizm
- ☐ ekzistensializm

250 Qiymətli kağızların hansı növü tarixən əvvəl meydana gəlmişdir:

- ☐ dövlət
- ☒ özəl
- ☐ korporativ
- ☐ möhtəkirlik

251 Klassik qiymətli kağızlar anlayışına daxildir:

- ☐ istiqrazlar, veksellər, sertifikatlar
- ☒ səhmlər, korporativ istiqrazlar
- ☐ səhmlər, istiqrazlar, veksellər
- ☐ sertifikatlar, dövlət istiqrazları, konosament

252 Fond birjasının üzvləri kimdir:

- ☐ insayderlər
- ☒ brokerlər və dilerlər
- ☐ emitentlər və brokerlər
- ☐ emitentlər və investorlar

253 Birja əməliyyatlarından hansılar hesablaşmaların müəyyən vaxtdan sonra aparılmasını nəzərdə tutur:

- ☐ qısamüddətli
- ☒ • müddətli
- ☐ möhtəkir
- ☐ kassa

254 Kim fond birjasında əməliyyatları öz adından və öz hesabına aparır:

- ☐ emitentlər
- ☒ dilerlər
- ☐ investorlar
- ☐ brokerlər

255 Açıq yazılışlar yolu ilə yerləşdirilən səhmlər hansılardır:

- ☒ açıq səhmdar cəmiyyətinin
- ☐ qapalı səhmdar cəmiyyətinin
- ☐ komandit yoldaşlıqlarının
- ☐ məhdud məsuliyyətli cəmiyyətin

256 Səhmdar səhmdar cəmiyyətinin fəaliyyətinə görə məsuliyyət daşıyır:

- ☐ subsidar
- ☒ məhdud
- ☐ solidar
- ☐ qeyriməhdud

257 Qiymətli kağızların birjada öz qiymətindən yuxarı satılması ilə bağlı əmələ gələn fərq ... adlanır:

- ☐ dizajio
- ☒ ajio
- ☐ paj
- ☐ kupaj

258 İstiqraz – bu:

- ☐ girov vərəqəsidir
- ☒ borc öhdəliyidir
- ☐ mülkiyyət tituludur
- ☐ bank sertifikatıdır

259 Səhmlərin hansı növləri korporasiyanın kapitalının idarə edilməsində iştirak etmək hüququ verir?

- ☐ adsız
- ☒ adi

- ☐ imtiyazlı
- ☐ adlı

260 Maliyyə alətləri anlayışına nələr daxildir:

- ☐ səhmlər, korporativ istiqrazlar, dövlət istiqrazları
- ☒ opsionlar, fyuçerslər, svoplar
- ☐ istiqrazlar, veksellər
- ☐ sertifikatlar, veksellər

261 Fond birjasında kim qiymətli kağızların məzənnəsinin azaldılması oyunu oynayır:

- ☐ «buğalar»
- ☒ ayılar»
- ☐ «marallar»
- ☐ «dovşanlar»

262 Səhmdarların ümumi iclasında səs hüququna hansı səhmlər malikdir:

- ☐ konversiya edilən
- ☒ adi
- ☐ adlı
- ☐ imtiyazlı

263 Adi səhmlər üzrə dividendin həcmi asılıdır:

- ☐ tədavüldəki səhmlərin miqdarından
- ☒ xalis mənfəətdən
- ☐ səhmdarların ümumi iclasının qərarından
- ☐ səhmdar cəmiyyətinin direktorlar şurasının qərarından

264 Səhm:

- ☐ bank sertifikatıdır
- ☒ mülkiyyət tituludur
- ☐ borc öhdəliyidir
- ☐ girov vərəqəsidir

265 Qiymətli kağızın nominalı ilə onun aşağı düşən kursu arasındakı fərq

- ☐ ajio
- ☒ dizajio
- ☐ kupaj
- ☐ paj

266 Mərkəzi bank rolunu oynayır:

- ☐ Trast məməliyyatlarını keçirən bank;
- ☒ Dövlət xəzinədarı.
- ☐ Müəssisələrin kreditoru;
- ☐ Ölkənin lizinq mərkəzi

267 Qeyribank təşkilatlarındakı əmanətlər pul aqreqatlarından hansının tərkibindədir?

- ☐ M0
- ☒ M 2
- ☐ M 4
- ☐ M 3

268 Monometallizm hansı pul sistemidir?

- ☐ hər iki variant düzdür
- ☒ ya qızıl, yaxud da gümüşdən istifadə olunan sistem
- ☐ həm qızıl həm də gümüşdən istifadə olunan sistem
- ☐ kağız və kredit pulların tədavülüdür

269 Pulun dövlət hakimiyyətinin simvolarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- ☐ Keynesian.
- ☒ Nominalist.
- ☐ Metallist.
- ☐ Monetarist.

270 multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- ☐ . Bank.
- ☒ Kredit.
- ☐ Depozit
- ☐ Maliyyə.

271 multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- ☒ Depozit.
- ☐ Kredit.
- ☐ Bank
- ☐ Maliyyə.

272 Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanır:

- ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi
- ☒ Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi
- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi

273 İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanır:

- ☐ Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- ☒ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi
- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.

274 pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- ☐ Nominalist.
- ☒ Metallist.
- ☐ Keynesian.
- ☐ Monetarist.

275 Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- ☐ Keynesian.
- ☒ Nominalist.
- ☐ Metallist.
- ☐ Monetarist.

276 Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyaclarının ödənilməsidir:

- ☐ Kağız.
- ☐ Nağd
- ☐ Tam dəyərli.
- ☒ Nağdsız.

277 Bankların müxbir hesabları açılır:

- ☐ Maliyyə Nazirliyinin göstərişi ilə
- ☒ Banklararası müqavilələr əsasında
- ☐ Mərkəzi Bankın göstərişi üzrə.
- ☐ Bələdiyyələrin göstərişi ilə

278 Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açılır:

- ☐ Büdcə
- ☒ Müxbir.
- ☐ Nostro.
- ☐ Loro

279 Ödənilən gəlirlərin xarakterinə görə dövlət istiqrazları:

- ☐ natural
- ☒ Uduşlu, faizli və əmtəəli
- ☐ Əmtəəli, uduşlu və tədavülü olmayan
- ☐ Uduşlu, faizli

280 Dövlət istiqrazları ola bilər:

- ☐ Yalnız xarici
- ☒ Daxili və xarici
- ☐ Yalnız dövlətlər arasında
- ☐ Yalnız daxili

281 Yerləşdirilmə üsuluna görə dövlət istiqrazları ola bilər:

- ☐ Vərəqəli və vərəqəsiz Uduşlu,
- ☒ Yazılışlar qaydasında məcburi, sərbəst tədavül edən və elektron formada
- ☐ faizli, əmtəəli Qısamüddətli və
- ☐ uzunmüddətli

282kredit formasında borcalanlar qismində fiziki şəxslər, kreditorlar qismində isə kredit idarələri və ticarət təşkilatları çıxış edir:

- ☐ Kommersiya
- ☒ İstehlak
- ☐ İpoteka
- ☐ Mülki

283 Pay qiymətli kağızları ... :

- ☐ istiqrazlardır
- ☒ səhmlərdir
- ☐ veksellərdir
- ☐ bank sertifikatlarıdır

284 Aşağıdakı qiymətli kağızlardan hansı nağdsız hesablaşmalarda hesablaşma sənədi kimi istifadə olunur

- ☐ konosament
- ☒ çek
- ☐ istiqraz
- ☐ warrant

285 Listinq – bu:

- ☐ səhmlərinin birjada satıldığı firmaların siyahısıdır
- ☒ qiymətli kağızların fond birjasında ticarətə buraxılması prosedurudur
- ☐ fond birjası üzvlərinin siyahısıdır
- ☐ səhmlərin kotirovkasıdır

286 Səhm və istiqraz arasındakı fərq ondadır ki, istiqraz:

- ☐ bir neçə dəfə satıla bilər
- ☒ emitentin borc öhdəliyidir
- ☐ daha gəlirli qiymətli kağızdır
- ☐ daha risqli qiymətli kağızdır

287 Kommersiya bankı

- ☒ Hesablaşma və kreditləşmədə vasitəçi
- ☐ Maliyyə nazirliyinin struktur bölməsidir;
- ☐ Qızılvalyuta ehtiyatlarının saxlancıdır
- ☐ Hökumətin maliyyə agentı

288 Mərkəzi bankın pulkredit siyasətini müstəqil apara bilməsi bank sisteminin Vəziyyətdə

- ☐ Asılı.
- ☒ İdarə edilən;
- ☐ Müvazinətini itirmiş;
- ☐ Tənzimlənməyən;

289 görə emissiya, depozit və kommersiya banklarını fərqləndirirlər:

- ☐ Filialların sayına;
- ☒ Funksional təyinatına.
- ☐ Əməliyyatlarının xarakterinə;
- ☐ Təşkilati formasına;

290 61 Bu və ya digər ölkənin digər ölkələrin xarici valyuta öhdəlik və tələblərinin nisbətini əks etdirən

- ☐ ticarət
- ☒ hesablaşma
- ☐ idxal
- ☐ tədiyə

291 Bir ölkənin başqa bir ölkəyə xarici valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- ☐ ticarət
- ☒ tədiyə
- ☐ ixrac
- ☐ hesablaşma

292 Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyə balansında hansı

- ☐ taraz

- ☒ aktiv
- ☐ passiv
- ☐ balanslaşdırılmış

293 Tədiyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- ☐ balanslaşdırılmış olduqda
- ☒ passiv olduqda
- ☐ balans aktiv olduqda
- ☐ ixrac yönümlü olduqda

294 Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə tədiyə balansının neçə bölməsi var?

- ☐ 5.0
- ☒ 8.0
- ☐ 10.0
- ☐ 12.0

295 Tədiyə balansının saldosu müəyyən edilərkən, onun maddələri hansılara bölünür?

- ☐ müqaisəli və tamamilə
- ☒ əsas və balanslaşdırılmış
- ☐ milli və xarici iqtisadi
- ☐ daimi və mövsimi

296 Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur?

- ☐ tarazlaşmış
- ☒ passiv
- ☐ balanslaşdırılmış
- ☐ aktiv

297 Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- ☐ balanslaşdırılmış olduqda
- ☒ aktiv olduqda
- ☐ balans passiv olduqda
- ☐ ölçülmüş olduqda

298 Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- ☐ ləğv edilmiş
- ☒ aktiv olduqda
- ☐ balans passiv olduqda
- ☐ ölçülmüş olduqda

299 Tədiyə balansının saldosunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- ☐ ləğv edilmiş
- ☒ balanslaşdırılmış
- ☐ mövsimi
- ☐ əsas

300 Tədiyə balansının saldosuna bir başa təsir edən əməliyyat hansı maddədə əks olunur?

- ☐ mövsimi
- ☒ əsas
- ☐ balanslaşdırılan
- ☐ dəyişilən

301 Tədiyyə balansında nə zaman aşağıdakı tədbirlər həyata keçirilir: ixracın stimullaşdırılması və idxalın tarazlaşdırılması, xarici kapitalın cəlb edilməsi və kapitalın daşınmasının məhdudlaşdırılması

- ☐ müsbət olduqda
- ☒ balans kəsirli olduqda
- ☐ aktiv olduqda
- ☐ cari vəziyyətdə olduqda

302 Kredit sövdələşməsində verilmə obyektini kimi ... dəyər çıxış edir:

- ☐ Pul
- ☒ Borc verilən dəyər
- ☐ Əmtəə
- ☐ İstehlak

303 Tədiyyə balansında olan səhflər və boşluqlar maddəsi nəyi ifadə edir?

- ☒ qısa müddətli kapitalın nəzərdə tutulmayan dövrüyəsi
- ☐ ölkələr arasında klirinq hesablaşmalarının həcmi
- ☐ dəyər üzrə barter dəyişmələrini
- ☐ balans tərtib edilən zaman buraxılmış qeyridəqiqliklər

304 Kommersiya bankları funksiyasını yerinə yetirir:

- ☐ Hökumətin bankiri.
- ☒ Vəsaitlərin depozitlərə toplanılması
- ☐ Banklar bankı
- ☐ Dövlətin emissiya mərkəzi;

305 əməliyyatları hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin banklar və başqa kredit təşkilatları tərəfindən cəlb edilməsi əməliyyatlarıdır:

- ☐ Kredit;
- ☒ Depozit.
- ☐ İnvestisiya
- ☐ Trast;

306 Yerinə yetirilən əməliyyatların xarakterinə görə banklar bölünür:

- ☐ Regional, regionlararası, milli və beynəlxalq;
- ☒ Universal və ixtisaslaşmış;
- ☐ Filialsızlara və çoxfiliallılara;
- ☐ Dövlət, səhmdar, xüsusi, özəl və qarışıq.

307 Kommersiya bankların əməliyyatları onların təzahürüdür:

- ☐ Təşkilat-iqtisadi quruluşunun
- ☒ Funksiyalarının əməli
- ☐ İqtisadiyyatdakı rolunun
- ☐ Məhiyyətinin

308 Avropa Yenidənqurma və İnkişaf Bankı yerləşir:

- ☐ Romada;
- ☒ Londonda;
- ☐ Parisdə;
- ☐ Sürixdə.

309 Kommersiya bankının kassa əməliyyatları

- ☐ Veksellərin uçotudur.
- ☒ Nağd pulların qəbulu və verilməsidir
- ☐ Qiymətli kağızların alqısıdır;
- ☐ Zəmanətlərin verilməsidir.

310 Kommersiya banklarının əməliyyatları müştərilərə borc vəsaitlərin verilməsi ilə əlaqədardır:

- ☐ Kassa;
- ☒ Kredit;
- ☐ Hesablaşma;
- ☐ Trast.

311 Kommersiya bankının kredit əməliyyatları ilə əlaqəlidir:

- ☐ Bank zəmanətlərinin verilməsi;
- ☒ Qaytarılma şərti ilə borcalana vəsaitlərin verilməsi.
- ☐ Qaytarılma müddətini müəyyən etmədən vəsaitlərin ötürülməsi;
- ☐ Müştərilərə pul vəsaitlərin əvəzsiz ötürülməsi;

312 Kommersiya bankının passiv əməliyyatlarına aiddir:

- ☒ Hüquqi şəxslərin hesablarından və cari hesablarına vəsaitlərin cəlb edilməsi;
- ☐ Müştərilərə hesablaşmakassa xidmətlərinin göstərilməsi
- ☐ Kreditlərin verilməsi

313 kommersiya bankının funksiyasıdır:

- ☐ Kredit təşkilatlarının fəaliyyətinə nəzarət.
- ☒ Müştərilərə hesablaşmakassa xidmətlərinin göstərilməsi
- ☐ Mərkəzi bankın kreditləşdirilməsi
- ☐ Banknot emissiyası;

314 Azərbaycan bank qanunvericiliyinə əsasən kredit təşkilatına..... ilə məşğul olmaq qadağandır:

- ☐ Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması.
- ☒ Ticarət və istehsal fəaliyyəti
- ☐ Kreditləşdirmə fəaliyyəti;
- ☐ Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması.

315 Kommersiya banklarının aktivlərinin tərkibinə daxildir:

- ☐ Bonuslar və qrantlar
- ☒ Bankların verdiyi kreditlər;
- ☐ Ehtiyat fondlarının vəsaitləri;
- ☐ Depozitlər.

316 Kommersiya bankı funksiyasını yerinə yetirir:

- ☐ Bank nəzarəti orqanı
- ☒ maliyyə vəzifəçisi
- ☐ Hökumətin xəzinadanı
- ☐ Son instansiya kreditoru.

317 Əməliyyatları resurs bazasının formalaşdırılması məqsədilə bankların vəsait cəlb etmək əməliyyatlarıdır:

- ☐ Komissiyonvasitəçilik
- ☒ Passiv;
- ☐ Aktiv;

☐ Trast.

318 Müasir kommersiya bankları xidmət göstərir:

- ☐ Yalnız müəssisələrə və təşkilatlara;
- ☒ Müəssisələrə, təşkilatlara, əhaliyə;
- ☐ Yalnız əhaliyə və mərkəzi banka;
- ☐ Yalnız müəssisələrə, təşkilatlara və mərkəzi banka.

319 kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir
- ☒ hesablaşmakassa mərkəzinə təqdim edilir.
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ məhv edilir

320 nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- ☐ kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- ☐ kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- ☐ Bələdiyyə maliyyə xidmətinə
- ☒ Mərkəzi Banka

321 nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- ☐ nağd pulların emissiyasını təmin etmək
- ☐ nağdsız pul tədavişünü bütövlükdə əvəz etmək
- ☐ vahid emissiya mərkəzi yaratmaq
- ☒ pul tədavişünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək

322 hesablaşmakassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- ☐ məhv edilir
- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir
- ☒ ehtiyat fonduna keçir
- ☐ xarici valyutaya dəyişdirilir

323 nağd pullar dövriyyəyə daxil olur:

- ☐ hesablaşmakassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- ☐ hesablaşmakassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək
- ☐ hesablaşmakassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- ☒ ərazi idarələrindən ehtiyat fondundan onun dövriyyə kassasına keçərək

324 ərazi idarələrindən dövriyyə kassasından pullar göndərilir.

- ☒ Kommersiya banklarının əməliyyat kassalarına
- ☐ Müəssisə və təşkilatların kassalarına
- ☐ Regional xəzinədarlığa
- ☐ Regional depozitariyaya

325 nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalaşır:

- ☐ müəssisələrdə
- ☒ ərazi idarələrindən
- ☐ kommersiya banklarında
- ☐ ərazi üzrə depozitaridə

326 hazırda manat təmin edilir:

- ☐ kommersiya banklarının bütün aktivləri ilə
- ☐ təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə
- ☐ Dövlət büdcəsinin bütün gəlirləri ilə
- ☒ Mərkəzi Bankın bütün aktivləri ilə

327 403 iqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir:

- ☐ Əvəzsiz qaydada
- ☒ müəyyən təminat əsasında kreditləşmə qaydasında
- ☐ Heç bir təminat olmadan kredit əsasında
- ☐ Yalnız beynəlxalq maliyyəvalyuta təşkilatlarının zəmanəti olduqda.

328 emissiya mexanizmi dedikdə ... başa düşülür:

- ☐ Banknot və xırda pulların kəsilməsi texnologiyası
- ☐ ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi
- ☒ pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası
- ☐ Emissiya mərkəzi və ölkənin inkassa xidməti

329 Nağdsız hesablaşma sistemlərinin sabit işləməsinə təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etməksəlahiyyətindədir.

- ☐ Klirinq Mərkəzinin
- ☒ Mərkəzi Bankın
- ☐ Hesablama Palatasının
- ☐ Kommersiya bankların

330 ... multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- ☐ Kredit.
- ☐ Ssuda
- ☐ Depozit
- ☒ Bank.

331 Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- ☐ İpoteka Fondunda
- ☐ Dövlət Xəzinədarlıq Agentliyində
- ☐ Kommersiya banklarında.
- ☒ Mərkəzi Bankın ərazi idarələrində.

332 ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- ☒ Təmənnasız
- ☐ Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
- ☐ Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla
- ☐ Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.

333 Multiplikativ əmsal müəyyən müddət üçün artımını xarakterizə edir

- ☐ Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının
- ☒ Dövriyyədəki pul kütləsinin
- ☐ Kommersiya banklarının resurs bazasının
- ☐ Kommersiya bankında depozit əmanətinin.

334 Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir:

- ☐ Ərazi idarəsinin dövriyyə kassası

- ☐ Məcburi sığorta fondu
- ☐ Müəssisənin kassa ehtiyatı
- ☒ Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı.

335 Nağd pulun emissiyasını həyata keçirir:

- ☐ Mərkəzi Bank və kommersiya bankları.
- ☒ Mərkəzi Bank və onun ərazi idarələri
- ☐ Kommersiya bankları və müəssisələri.
- ☐ Kommersiya bankları.

336 Pulun emissiyası mövcuddur:

- ☐ Ancaq nağdsız.
- ☐ Ancaq nağd.
- ☒ Nağd və nağdsız.
- ☐ Ancaq kağız

337 Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

- ☐ Dəyişməz qalır.
- ☒ Artıb və ya azala bilər.
- ☐ Həmişə azalır
- ☐ Həmişə artır.

338 Pul emissiyasının əsasında əməliyyatı dayanır.

- ☐ Fond.
- ☐ Maliyyə
- ☒ Kredit.
- ☐ Valyuta.

339 Nağdsız pullar dövriyyəyə buraxılır:

- ☐ Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☐ Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☐ Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- ☒ Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə

340 Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır

- ☐ Metal
- ☒ Nağdsız
- ☐ Kağız
- ☐ Nağd

341 İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- ☐ Təsərrüfat subyektləri
- ☒ Kommersiya bankları
- ☐ Dövlət bankları
- ☐ Hesablaşma kassa mərkəzləri

342 Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri

- ☐ Olduqca çoxdur
- ☒ Olduqca azdır
- ☐ Həddən çoxdur.
- ☐ Mövcud deyildir

343 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- ☐ Kommersiya bankları və müəssisələr tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən
- ☐ Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
- ☐ Kommersiya bankları tərəfindən

344 Hesablaşmakassa mərkəzlərinin döviyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məharicindən çoxdursa bu zaman pul:

- ☐ Mərkəzi Banka göndərilir
- ☒ Döviyyə kassasından ehtiyat fonduna köçürülür.
- ☐ Depozit hesablarına köçürülür
- ☐ Müvəqqəti olaraq hesablaşmakassa mərkəzlərinin döviyyə kassasında saxlanılır.

345 Pul kütləsinin ən likvid hissəsi:

- ☐ Kvazi pul
- ☒ Nağd pul
- ☐ Xarici valyutada depozit
- ☐ Nağdsız pul

346 Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır

- ☐ Tədavül vasitəsi və yığım vasitəsinə.
- ☒ Tədavül vasitəsi və tədiyə vasitəsinə
- ☐ Dəyər ölçüsünə
- ☐ Dəyər ölçüsü və tədiyə vasitəsinə

347 Paralel valyuta sistemi nədir?

- ☐ gümüşdən pullar qapalı şəkildə kəsilirdi
- ☒ qızıl və gümüşün nisbəti dövlət tərəfindən müəyyəndəşir
- ☐ banknotların tədavülü
- ☐ qızıl və gümüş pulların nisbəti bazarda müəyyənleşir

348 Mərkəzi banklar kommersiya banklarına hüququnun verilməsi yolu ilə meydana gəlmişlər:

- ☐ Müvəqqəti sərbəst pul vəsaitlərinin toplanması.
- ☒ Banknot emissiyası
- ☐ Hesablaşmaların aparılması
- ☐ Müəssisə və təşkilatların kreditləşdirilməsi;

349 Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı hesabına formalaşır:

- ☐ Kommersiya banklarının fondları;
- ☒ Dövlətin vəsaitləri;
- ☐ Fərdi şəxslərin ianələri;
- ☐ Müəssisə və təşkilatların vəsaitləri

350 Kredit təşkilatlarındakı yaranmış vəziyyətin qiymətləndirilməsindən ötrü mərkəzi bank onların fəaliyyətini

- ☐ Lisenziyalaşdırır;
- ☒ Təftiş edir
- ☐ Sanasiyalaşdırır;
- ☐ Tənzimləyir;

351 İkipilləli bank sisteminin zirvəsində durur:

- ☐ Borcəmanət təşkilatları
- ☒ Mərkəzi (emissiya) bank yaxud ehtiyat sistemi.
- ☐ İnvestisiya bankları;
- ☐ Klirinq bankları

352 Mərkəzi bankın funksiyası banknot buraxılışına inhisardan və ölkədə pul tədavülünün tənzimlənməsindən ibarətdir:

- ☐ Vasitəçilik;
- ☒ Emissiya.
- ☐ Nəzarət;
- ☐ İnformasiya;

353 Mərkəzi bank tərəfindən məcburi ehtiyatlar normaları kommərsiya banklarının məqsədilə təyin edilir:

- ☐ Resurs artımının məhdudlaşdırılması.
- ☒ Likvidliyinin tənzimlənməsi;
- ☐ Kapitalın artırılması;
- ☐ Kredit ekspansiyasının genişləndirilməsi;

354 Açıq bazar əməliyyatları mərkəzi bankın üzrə fəaliyyətidir:

- ☐ Kommərsiya banklarının hesablarının azaldılması;
- ☒ Dövlət qiymətli kağızlarının alqısatqısı.
- ☐ Əhəlinin kreditləşdirilməsi
- ☐ Kommərsiya banklarının kreditləşdirilməsi;

355 Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının kollegial orqanı və ali idarəetmə orqanı

- ☐ Direktorlar şurasıdır.
- ☒ İdarə Heyətidir;
- ☐ Milli bank şurasıdır;
- ☐ Bank nəzarəti komitəsidir;

356 Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət məqsədi deyil:

- ☐ Kredit təşkilatların kreditləşdirilməsi;
- ☒ Fiziki şəxslərin kreditləşdirilməsi;
- ☐ Hökumətin kreditləşdirilməsi.
- ☐ Manatın dayanıqlığının təmin edilməsi

357 Azərbaycan Respublikası Mərkəzi Bankının nizamnamə kapitalı və əmlakı mülkiyyətidir.

- ☐ Səhmdar;
- ☒ Dövlət;
- ☐ Özəl;
- ☐ Müştərək.

358 Mərkəzi bankın müştəriləri bir qayda olaraq

- ☐ Fiziki şəxslərdir
- ☒ Yalnız kredit təşkilatlarıdır
- ☐ İqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisə və təşkilatlardır;
- ☐ Bütün hüquqi şəxslərdir

359 Xarici valyutanın alqısı yaxud satqısını keçirməklə mərkəzi bank siyasətini aparır:

- ☐ Mühafizəkar.
- ☒ Deviz;
- ☐ Diskont;
- ☐ Fond;

360 Milli pul vahidi nə zaman valyuta ya çevrilir?

- ☐ qapalı olduqda
- ☒ Beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə
- ☐ onun qismən konvertasiyası təmin olunduqda
- ☐ onun sərbəst konvertasiyası təmin olunduqda

361 Hazırda banknotların real dəyəri nə ilə müəyyən edilir:

- ☐ onların çapına sərf olunan əməyin dəyəri ilə
- ☒ onlara alınası mal və xidmətlərin dəyəri ilə
- ☐ qızılın dəyəri ilə
- ☐ onların çap olunduğu kağızın dəyəri ilə

362 Pul buraxılışıdır:

- ☐ pulların bank sistemi hesabları üzrə köçürülməsi
- ☒ pulların təsərrüfat dövriyyəsinə daxil olması
- ☐ tam dəyərli pulların tam dəyərsiz pullara dəyişdirilməsi
- ☐ ödəniş vasitələrinin bana sistemi vasitəsilə təsərrüfat dövriyyəsi iştirakçıları arasında bölünməsi

363 Dövlət tərəfindən buraxılan kağız pul nişanları ... adlanır:

- ☐ fiskal bilet
- ☒ xəzinə bileti
- ☐ dövlət bileti
- ☐ emissiya bileti

364 Pul kütləsinin alternativ statistik göstəricisi ... adlanır:

- ☐ pul avtomatı
- ☒ pul aqreqatı
- ☐ pul aparatı
- ☐ pul preparatı

365 Nağdsız pul emissiyası ... adlandırılır:

- ☐ mədaxilməxaric
- ☒ depozitçək
- ☐ könüllüməcburi
- ☐ akseptaval

366 Klassik banknotun ... təminatı vardı:

- ☐ diskret
- ☒ ikili
- ☐ birdəfəlik
- ☐ üçqat

367 Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- ☐ Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları
- ☒ İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi
- ☐ Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.

- ☐ Pulun yaranmasının qeyri əmtəə xarakteri.

368 Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

- ☐ Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.
- ☒ Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurəti ilə
- ☐ Xarici iqtisadi əlaqələrin geniş inkişafı və pulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
- ☐ Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.

369 Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- ☐ Tələb və təklifin təsiri ilə kortəbii qaydada.
- ☒ Tədavüldə olan pul kütləsi ilə
- ☐ Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.

370 A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.
- ☒ Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.
- ☐ Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
- ☐ Tələb və təklifin sərbəst təsiri altında kortəbii.

371 Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

- ☐ Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.
- ☒ Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını
- ☐ Qiymətqoyma proseslərinin kortəbiiyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
- ☐ Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi

372 Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- ☐ Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
- ☒ Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.
- ☐ Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur
- ☐ Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.

373 Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- ☐ Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
- ☒ Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
- ☐ Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır

374 Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- ☐ Pulun yığımını stimullaşdırılmasına
- ☒ Tələbənin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsini
- ☐ təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsini.
- ☐ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına

375 İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- ☐ Monetarist.

- ☒ Metallist.
- ☐ Nominalist.
- ☐ Keynesian.

376 ərazi idarəsinin ehtiyat fondunda saxlanılır:

- ☐ Yararsız nağd pul
- ☒ Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı
- ☐ . Ölkənin qızıl valyuta ehtiyatı.
- ☐ Ancaq xırda metal sikkələrin ehtiyatı.

377 ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- ☐ Bələdiyyə orqanlarına.
- ☒ Kommersiya banklarına
- ☐ Müəssisələrə
- ☐ Əhaliyə.

378 Hesablaşmakassa mərkəzinin... .. yerləşən pul hərəkət edir :

- ☐ Ehtiyat fondunda
- ☒ Dövriyyə kassasında
- ☐ Dövriyyə kassasında və ehtiyat fondunda
- ☐ Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.

379 Gündəlik emissiya balansı tərtib edilir:

- ☐ Maliyyə Nazirliyi tərəfindən.
- ☒ Mərkəzi bank
- ☐ Ərazi idarələri və kommersiya bankları ilə birgə.
- ☐ Kommersiya bankları tərəfindən.

380 ərazi idarəsinin dövriyyə kassasının təyinatı:

- ☐ İnvestisiya layihələrinin həyata keçirilməsi.
- ☒ Kommersiya banklarına nağd pulun verilməsi və banklardan nağd pulun qaytarılması.
- ☐ Kommersiya banklarından nağd pulun qəbulu üçün
- ☐ Kommersiya banklarından nağd pulun verilməsi.

381 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- ☐ Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən
- ☒ Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən
- ☐ Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
- ☐ Sosial iqtisadi vəziyyətin tədqiqi əsasında yerli hakimiyyət orqanları tərəfindən

382 Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- ☐ Bank olmayan kredit təşkilatları
- ☒ Kommersiya bankları
- ☐ Ərazi idarələri
- ☐ Mərkəzi Bank

383 ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- ☐ Kommersiya banklarına ötürülür
- ☒ Ehtiyat fondundan dövriyyə kassasına köçürülür.
- ☐ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
- ☐ Mərkəzi Bankdan daxil olur.

384 Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:

- ☐ Milli Məclis
- ☒ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti

385 Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:

- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən götürülür
- ☒ Dəfinəyə çevrilir
- ☐ Tədavüldə qalaraq inflyasiyanı artırır
- ☐ Kommersiya bankları tərəfindən tədavüldən götürülür

386 Monetizasiya əmsalı bu nisbətlə hesablanır:

- ☐ ÜDM-in nominal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi
- ☒ Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.
- ☐ Milli gəlirin pul bazasına nisbəti kimi.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.

387 Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:

- ☐ Planlı qaydada müəyyən edilir
- ☒ Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.
- ☐ Kommersiya bankları müəyyən edirlər
- ☐ Kortəbii müəyyən edilir.

388 Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir:

- ☐ Bankların və müəssisələrin müqaviləsi üzrə.
- ☒ Pulun dəfinə funksiyası vasitəsilə kortəbii
- ☐ Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
- ☐ Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən

389 Pulun tədavül sürətinin artması:

- ☐ Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- ☒ Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.
- ☐ Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir
- ☐ Tədavülə zəruri olan pulun miqdarını artırır

390 Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə:

- ☐ Mövcud deyildir
- ☒ Əksinədir
- ☐ Mərkəzləşdirilmiş qaydadadır
- ☐ Birbaşadır

391 Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- ☐ Lombard
- ☒ Uçot
- ☐ Netto
- ☐ İnhisarçı

392 klassik banknotlar:

- ☐ Yalnız qızıl təminatına malikdir.
- ☒ İkili zəmanətə – qızıl və kommersiya təminatına malikdir

- ☐ heç bir təminatla malik deyil
☐ qızıla xırdalanmır və yalnız kommersiya təminatına malikdir

393 kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ yığım və tədiyyə funksiyası
☒ tədavül və tədiyyə funksiyası
☐ dəyər və yığım funksiyası
☐ dəyər və tədiyyə funksiyası

394 pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yığımına qatılırdı?

- ☐ Kredit pul
☒ Metal pul
☐ Kağız pul
☐ İdeal pul

395 dövlətin və xalq təsərrüfatının bank kreditləşməsi yolu ilə, həmçinin aktiv tədiyyə balansına malik ölkələrdə rəsmi valyuta ehtiyatlarının artması nəticəsində dövriyyəyə buraxılan pullar:

- ☐ çek
☒ banknot
☐ veksəl
☐ kağız pullar

396 kvazipullar üzrə borc öhdəlikləri nə vaxt ödənilir.

- ☐ Kredit sövdələşməsinin bitməsinə ən az 10 gün qalmış
☐ Tələb edilən kimi dərhal
☐ hesablaşmaqassa mərkəzinin xüsusi razılığı ilə istənilən vaxt.
☒ Kredit sövdələşməsi bitdikdən sonra

397 xüsusi dəyərə malikdirlər.

- ☐ Nağdsız pullar
☒ Tam dəyərli pullar
☐ Kağız pullar
☐ Kredit pullar

398 kağız pulların emissiyası pulun hansı funksiyasına əsaslanır:

- ☐ tədiyyə vasitəsi
☒ tədavül vasitəsi
☐ yığım vasitəsi
☐ dəyər ölçüsü

399 kvazipullara aiddir:

- ☐ çek və plastik katrlar
☒ istiqrazlar, veksellər, bank sertifikatları
☐ banknot və xırda pullar
☐ tələbolunanadək bank qoyuluşları

400 kvazipullar dedikdə pulların aşağıdakı növü başa düşülür.

- ☐ Tam dəyərli pullar
☒ Kredit pullar
☐ Kağız pullar
☐ Nağdsız pullar

401 kağız pulların emitenti kimi çıxış edir:

- ☐ müəssisə
- ☒ emissiya bankı və xəzinədarlıq
- ☐ kommersiya bankları
- ☐ xəzinədarlıq və müəssisə

402 kağız pullar:

- ☐ Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil
- ☒ Yalnız nominal dəyərə malikdir
- ☐ xüsusi dəyərə malikdir.
- ☐ Nominal dəyərə malik deyil

403 Kağız pullar emissiya edilərək onlar dövlətə təqdim edir:

- ☐ ödəmə əsasında
- ☒ təmənnasız
- ☐ kreditə
- ☐ icarəyə

404 kağız pullar emissiyadan sonra:

- ☐ emissiya mərkəzinə geri qaydır.
- ☒ mərkəzindən getdikcə uzaqlaşır böyük hissəsi
- ☐ Onları buraxan emissiya mərkəzinə təqdim edilib qızıla dəyişdirilir
- ☐ Faktiki olaraq kredit pullara çevrilir. emissiya

405 banknot tədavülünün qanunauyğunluğu:

- ☐ onların emissiya bankına geri dönməməsi
- ☒ onların müntəzəm olaraq emissiya bankına qayıtması
- ☐ pul kanallarının daimi olaraq banknotlarla doldurulması.
- ☐ onların daimi olaraq qızıla dəyişdirilməsi

406 banknot emissiyasıxarakteri daşıyır.

- ☐ Maliyyə
- ☒ Kredit
- ☐ Bütçə
- ☐ Təminatlı

407 Sikkələrin kəsilməsi ... aparılır:

- ☐ pul evində
- ☒ sikkə sarayında
- ☐ emissiya mərkəzində
- ☐ xəzinədarlıqda

408 Sikkənin faktiki çəkisinin nominaldan qanun üzrə fərqlənməsi ... adlanır:

- ☐ liqatura
- ☒ remedium
- ☐ medium
- ☐ partitura

409 Qızıl sikkə standartı dövründə tamdəyərli pulların faktiki kütləsi və əyarının qanuni normadan qanuni kənarlaşması ... adlanır:

- ☐ liqatura

- ☒ remedium
- ☐ partitura
- ☐ medium

410 Sikkə gəliri həmçinin ... adlanır

- ☐ passaj
- ☒ senyoraj
- ☐ fürsaj
- ☐ kollaj

411 Sikkədəki metalın nominal dəyəri ilə bazar qiyməti arasındakı fərq..... adlanır:

- ☐ fiskal gəlir
- ☒ sikkə gəliri
- ☐ pul gəliri
- ☐ monetar gəlir

412 Pulda olan metalın nominal dəyəri ilə bazar dəyəri arasındakı fərq ... adlanır:

- ☐ fiskal gəlir
- ☒ sikkə gəliri
- ☐ pul gəliri
- ☐ monetar gəlir

413 Tam dəyərli pullardakı ucuz metallar necə adlanır:

- ☐ klaviatura
- ☒ liqatura
- ☐ sinekura
- ☐ siqnatura

414 Sikkələrin kəsilmə hüququ adlanır:

- ☐ emission hüququ
- ☒ pul rəqaliyası
- ☐ pul rəqatası
- ☐ pul hüququ

415 Xırda sikkələr həmçinin adlanır:

- ☐ birkvadratlı
- ☒ billonlu
- ☐ bimetallı
- ☐ bifonallı

416 Sikkələrin kəsilmə qaydası ...adlanır:

- ☐ tədavül nizamnaməsi
- ☒ sikkə nizamnaməsi
- ☐ monetar nizamnamə
- ☐ pul nizamnaməsi

417 Metallizm dövründə qızıl və gümüş sikkələr xarakterizə edilir:

- ☐ barter kimi
- ☒ tam dəyərli kimi
- ☐ tam əsaslı kimi
- ☐ tam miqyaslı kimi

418 Metallizm dövründə qızıl və gümüş sikkələr ... kimi xarakterizə edilirdi:

- ☐ tam miqyaslı
- ☒ tam qiymətli
- ☐ tam çəkili
- ☐ tam əsaslı

419 Qızılın pul funksiyasını itirməsi ... adlanır:

- ☐ demonizasiya
- ☒ demonetizasiya
- ☐ demonetarizasiya
- ☐ dematerilizasiya

420 Pul mövcudluğunun maddi formasını itirməsi ... adlanır:

- ☐ pulun demonetizasiyası
- ☒ pulun destafasiyası
- ☐ pulun təsnifləşdirilməsi
- ☐ pulun demonetarizasiyası

421 Pulun evolyusiyasının yeni mərhələsi ... adlanır:

- ☐ mexaniki pullar
- ☒ elektron pullar
- ☐ elektrik pullar
- ☐ mexanikləşdirilmiş pullar

422 Pulun evolyusiyasının müasir mərhələsi ... adlanır:

- ☐ uçot pullar
- ☒ kredit pullar
- ☐ debet pullar
- ☐ mədaxil pullar

423 Pulun tarixi evolyusiya dövrlərindən birini göstərin:

- ☐ daş pullar
- ☒ metal pullar
- ☐ yarımmetal pullar
- ☐ tratta pullar

424 Pulun tarixi evolyusiya dövrlərindən birini göstərin:

- ☐ primitiv pullar
- ☒ əmtəə pullar
- ☐ ərzaq pullar
- ☐ məhsul pullar

425 Təminatlı pul emissiyası ... adlanır:

- ☐ reqression
- ☒ fidusiar
- ☐ sirkulyar
- ☐ depozitçək

426 Təminatlı pulların dövrüyyəyə buraxılması ... emissiya adlanır:

- ☐ reqression
- ☒ fidusiar

- ☐ sirkulyar
- ☐ depozitçək

427 nağd pul nişanlərinin emissiyasında inhisarçı hüququna malikdir:

- ☐ Parlament Maliyyə
- ☒ Mərkəzi Bank
- ☐ Nazirliyi
- ☐ kommersiya bankları

428 Müasir banknotdur:

- ☐ dövlət qiymətli kağızları
- ☒ mərkəzi bankın bank biletləri
- ☐ bankın sadə vekseli
- ☐ bankın köçürmə vekseli

429 Müasir pul emissiyası ... xarakterlidir:

- ☐ hissələrə bölünmüş
- ☒ mərkəzləşdirilmiş
- ☐ icbarı
- ☐ qeyrimərkəzləşdirilmiş

430 Küçə bazarı qiymətli kağızlar bazarının hansı növünə aid edilir:

- ☐ birja
- ☒ birjadankənar
- ☐ ikinci
- ☐ ilkin

431 Azərbaycan Respublikasında bank fəaliyyəti ilə məşğul olmaqdan ötrü nə tələb olunur:

- ☐ sərbəst vəsaitlər; Maliyyə
- ☐ Milli Məclisin icazəsi. Mərkəzi
- ☒ Maliyyə Bazarlarına Nəzarət Palatasının
- ☐ Nazirliyinin lisenziyası;

432 Qanunvericiliyə görə Fransa bank sistemi

- ☐ Bir həlqəlidir;
- ☐ Dörd həlqəlidir;
- ☐ İki pilləlidir.
- ☒ Üç pilləlidir

433 İnkişaf etmiş xarici ölkələrin bank sistemlərinin ən səciyyəvi cəhəti mövcud olmasıdır:

- ☐ Kəndli bankların;
- ☒ Dövlət kommersiya banklarının;
- ☐ Əmanət təşkilatlarının.
- ☐ Səhmdar kommersiya banklarının;

434 Yaponiya Bankına rəhbərlik edir:

- ☐ Əməliyyat şurası;
- ☒ Siyasi Şura;
- ☐ İcraçı Şura;
- ☐ Ölkə prezidenti.

435 Yaponiya bank sisteminin əsas ünsürlərindən olan bankları iri biznes və korporasiyalara xidmət göstərir:

- ☐ Regional;
- ☐ Sənaye;
- ☒ Şəhər;
- ☐ Xarici.

436 Almaniya qanunvericiliyinə görə Bundesbank

- ☐ Yalnız ölkə prezidentinin göstərişlərini icra edir.
- ☒ Federal hökumətin göstərişlərini yerinə yetirməyə deyil;
- ☐ Fəaliyyətini federal hökumətlə razılaşdırır;
- ☐ Federal hökumətin bütün göstərişlərinə tabedir;

437 Bank sisteminin strukturunu müəyyən edir:

- ☐ Ölkə prezidenti
- ☐ Mərkəzi bankın sədri;
- ☐ Kredit təsisatlarının sayı
- ☒ Konkret ictimai iqtisadi şərtlər.

438 Rusiya Dövlət Bankının Bakı bölməsinin (1861ci il) əsas məqsədi:

- ☐ dövrüyyədən əlavə pulları yığışdırmaq
- ☒ əmtəə dövriyyəsinin genişlənməsi və kredit sisteminin inkişafı
- ☐ müxbir hesabların açılması
- ☐ kredit bazarına xarici kapitalın axınını sürətləndirmək

439 Bunlardan hansı üçüncü dünya valyuta sistemidir?

- ☒ valyuta sistemi Yamayka
- ☐ Paris valyuta sistemi Genuya
- ☐ valyuta sistemi BrettonVuds
- ☐ valyuta sistemi

440 Bu standartlardan hansı qızıl monometalizminin növlərindəndir?

- ☐ SDR standartı
- ☐ Avro standartı
- ☒ qızıl sikkə standartı
- ☐ Ekyu standartı

441 BrettonVuds valyuta sisteminin əsasını hansı standart təşkil edirdi?

- ☐ qızıl sikkə standartı
- ☐ SDR standartı
- ☒ qızıl və ABŞ dolları standartı
- ☐ qızıl deviz standartı

442 Paris valyuta sisteminin əsasını hansı standart təşkil edirdi?

- ☐ Ekyu
- ☐ SDR standartı
- ☐ qızıl deviz standartı
- ☒ qızıl sikkə standartı

443 Yamayka valyuta sisteminin əsasını hansı standart təşkil edir?

- ☐ qızıl deviz standartı

- ☐ qızıl dollar standartı
- ☐ qızıl standartı
- ☒ SDR standartı

444 Qızılın dəyərinə təsir edir:

- ☐ dünyada qızılın miqdarı
- ☐ tədavüldə olan qızıl sikkələr
- ☒ əldə edildiyi məkan
- ☐ qızılın xarici görünüşü

445 müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- ☐ regional depozitariyaya
- ☐ Maliyyə Nazirliyinə
- ☐ hesablama makass mərkəzinə
- ☒ onlara xidmət edən kommersiya bankına

446 qızıl standartının formalarının inkişaf ardıcılığını göstərin:

- ☐ banknot tədərülü
- ☒ qızıl sikkə
- ☐ qızıl deviz
- ☐ qızıl külçə

447 Kopernik Qəşəmə qanunu:

- ☐ Bazarda məzənnənin formalaşması zamanı pis pulların yaxşı pulları sıxışdırması
- ☒ Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətə müəyyən edildiyi halda yaxşı pullar pis pullar tərəfindən dövriyyədən sıxışdırılır
- ☐ Bazarda məzənnənin formalaşması zamanı yaxşı pulların pis pulları sıxışdırması
- ☐ Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətə müəyyən edildiyi halda pis pullar yaxşı pullar tərəfindən dövriyyədən sıxışdırılır

448 bimetalizm hansı valyuta sistemi xasdır:

- ☐ konversiya edilmiş və konversiya edilməmiş
- ☒ ikili və paralel valyuta sistemi
- ☐ üzən və sabit valyuta sistemi
- ☐ açıq və qapalı valyuta sistemi

449 bimetalizm və monometallizm tədavülün sistemidir:

- ☐ kağızkredit pul
- ☒ metal pul
- ☐ kağız pul
- ☐ kredit pul

450 bimetalizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi:

- ☐ mərkəzi bank tərəfindən
- ☒ təbii yolla
- ☐ kommersiya bankı tərəfindən
- ☐ dövlət tərəfindən

451 404 Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu:

- ☐ standartlı ölkələrin valyutasına dəyişdirilməsini
- ☒ pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsinə

- ☐ Banknotların qızıl külçə
- ☐ Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini banknotların yüksək həcmli qızıla dəyişdirilməsini.

452 bimetallizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi?

- ☐ kommersiya bankları tərəfindən
- ☒ dövlət tərəfindən
- ☐ kortəbii şəkildə
- ☐ təsərrüfat subyektlərinin razılığı ilə

453 qızıl külçə standartı ... nəzərdə tuturdu:

- ☐ Banknotların devizlərə – istənilən miqdarda qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini
- ☒ Banknotların yüksək çəkili qızıla dəyişdirilməsini
- ☐ qızıl və gümüş pulların eyni zamanda tədavülünü
- ☐ Banknotların kağız və kredit pullara dəyişdirilməsini

454 qızıl deviz standartı nəyi nəzərdə tuturdu:

- ☐ Eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini
- ☒ Banknotların maneəsiz qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi
- ☐ banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
- ☐ pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini.

455 Göstərilənlərin hansı tam dəyərli puldur:

- ☐ bank vekselləri
- ☒ gümüş sikkələr
- ☐ xırda sikkələr
- ☐ qızıla xırdalanan banknotlar

456 ... tam dəyərli puldur:

- ☐ elektron pullar
- ☒ gümüş sikkələr
- ☐ bank çekləri
- ☐ bank vekselləri

457 Göstərilənlərin hansı tam dəyərli puldur:

- ☐ bank veksellər
- ☒ qızıl sikkələr
- ☐ bank çeklər
- ☐ xəzinə biletlər

458 ...tam dəyərli puldur:

- ☐ qızıla xırdalanan banknotlar
- ☒ qızıl sikkələr
- ☐ xəzinə biletləri
- ☐ xırda sikkələr

459 Qızılın ümumi ekvivalent rolunu oynaması ... ilə əlaqədardır:

- ☐ keyfiyyət yeknəsəkliyi
- ☒ xarici görünüşü
- ☐ miqdarca bölünə bilməsi
- ☐ yüksək qiymətliyi

460 kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə:

- ☐ təsərrüfat subyektləri tərəfindən buraxılır
- ☒ təminatı olan emissiya bankı tərəfindən buraxılır.
- ☐ kommersiya bankları tərəfindən buraxılır
- ☐ dövlət xəzinədarlığı tərəfindən buraxılır

461 vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər:

- ☐ mövsümi
- ☒ ümumi
- ☐ məhdud
- ☐ abstrakt

462 Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- ☐ banklara mülkiyyət formasına görə
- ☒ banklara mülkiyyət forması müxtəlifliyi ilə
- ☐ banklara mülkiyyətin yeknəsəkliyi ilə
- ☐ yalnız dövlət bankının fəaliyyəti imkanı ilə

463 İkipilləli bank sistemində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi əsasən metodları ilə baş verir:

- ☐ Əməli.
- ☒ Prudensial normativ
- ☐ İcbari;
- ☐ İnzibati

464 funksiyası bank fəaliyyətinin təmin edilməsi üçün əsasdır:

- ☐ Veksel investoru;
- ☒ Sərbəst vəsaitlərin səfərbər edilməsi;
- ☐ Hesablaşmalarda vasitəçi
- ☐ Əmanət məsləhətçisi

465 Bank sistemi ünsürlərin məcmusudur:

- ☐ Təsadüfi.
- ☒ Qarşılıqlı əlaqəli;
- ☐ Pərakəndə;
- ☐ Tam eyni olan;

466 Bankın hüquqi statusunu müəyyən edəq nədir?

- ☐ Ölkə parlamenti
- ☒ Bank qanunvericiliyi;
- ☐ Ölkə prezidenti
- ☐ Mərkəzi bank;

467 görə dövlət, səhmdar, xüsusi, və qarışıq bankları fərqləndirirlər:

- ☐ Əməliyyatların xarakterinə
- ☒ Mülkiyyət formasına;
- ☐ Ərazi əlamətinə;
- ☐ Fəaliyyət miqyaslarına

468 banklar öz müştəriləri üçün bütün bank xidmətlərini yerinə yetirir:

- ☐ Depozit.
- ☒ Universal;

- ☐ İxtisaslaşmış;
- ☐ İnnovasiya;

469 Banklar.... görə universal və ixtisaslaşmış banklara bölünürlər:

- ☐ Fəaliyyət miqyaslarına
- ☒ Əməliyyatların xarakterinə
- ☐ Xidmət sferasına
- ☐ Funksional təyinatına

470 Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun tipli olmasıdır:

- ☐ Qapalı
- ☒ Səhmdar
- ☐ Açıq;
- ☐ Yarımaçıq.

471 SSRİdə bank sistemi mövcud idi:

- ☐ Üçpilləli;
- ☒ Birpilləli;
- ☐ İkipilləli;
- ☐ Çoxpilləli.

472 Bazar tipli bank sistemi bölüşdürücü bank sistemindən fərqləndirən nədir:

- ☐ Yalnız dövlət banklarının fəaliyyətinin mümkünlüyü;
- ☒ Bankların mülkiyyət formalarının müxtəlifliyi.
- ☐ Bankların mülkiyyət formalarının eyniliyi;
- ☐ Bankların mülkiyyət formalarına məhdudiyyətlərin qoyulması;

473 Azərbaycanın müasir bank sistemi tiplidir:

- ☐ Bölüşdürücü;
- ☒ Bazar;
- ☐ Keçid;
- ☐ Mərkəzləşmiş.

474 İqtisadiyyatın inzibati rəhbərlik idarəetmə sistemi şəraitində bank sistemi fəaliyyət göstərirdi

- ☐ Keçid;
- ☒ Bölüşdürücü;
- ☐ Bazar;
- ☐ Dəyişkən.

475 Aşağıdakılardan hansı bank sisteminin üsürü deyil:

- ☐ Kommersiya bankı
- ☒ Xəzinədarlıq.
- ☐ Bank əməliyyatlarının keçirilməsinə lisenziyası olan qeyribank kredit təşkilatı;
- ☐ Emissiya bankı

476 Milli bank sistemi məcmusudur:

- ☐ Ölkədə pul tədaviyünün təşkilinin forma və metodlarının
- ☒ Ölkədaxili kredit təşkilatlarının
- ☐ Beynəlxalq kredit təşkilatlarının;
- ☐ Emissiya banklarının və lizinq şirkətlərinin;

477 Mülkiyyət formasına görə banklar bölünür:

- ☐ Regional, regionlararası, milli və beynəlxalq banklara
- ☒ Dövlət, səhmdar, XÜSUSİ, və qarışıq banklara;
- ☐ Universal və ixtisaslaşmış banklara;
- ☐ Kiçik, orta, iri, transmilli və banklararası birliklərə

478 Azərbaycan bank qanunvericiliyi ilə kommersiya banklarının qadağandır:

- ☐ Müştərilər arasında hesablaşmaların təşkili;
- ☒ İstehsal fəaliyyəti.
- ☐ Fiziki şəxslərin kreditləşdirilməsi;
- ☐ Veksellərin diskontu;

479 Azərbaycan bank qanunvericiliyi ilə kommersiya banklarına hüququ verilir

- ☐ Milli pul vahidinin alıcılıq qabiliyyətinin sabitliyinin təmin olunması
- ☒ Üçüncü şəxslərdən öhdəliklərin pul formasında icraedilməsi tələbnamələrini almaq;
- ☐ İstehsalat fəaliyyəti ilə məşğul olmaq
- ☐ Son instansiya kreditörü qismində çıxış etmək

480 Kommersiya bankının hansı mülkiyyət formasında yaradılmasına baxmayaraq, onlar:

- ☐ Prezidentə hesabat verməlidir;
- ☒ Müstəqildir;
- ☐ Hökumətdən asılıdır;
- ☐ Mərkəzi bankın idarə heyyətindən asılıdır.

481 Funksional təyinatına görə banklar bölünür:

- ☐ Regional, regionlararası, milli və beynəlxalq;
- ☒ Emissiya, depozit və kommersiya;
- ☐ Universal və ixtisaslaşmış
- ☐ Kiçik, orta, iri, transmilli və banklararası birliklərə.

482 gəlir və xərclərin gündəlik dəyişən nisbətini əks etdirən balans nəyə əsasən tərtib edilir?

- ☐ hər hansı bir mühitə görə
- ☒ hər hansı bir tarixə görə
- ☐ hər hansı bir müddətə görə
- ☐ hər hansı bir dövrə görə

483 Məbədlərin rolu onunla müəyyənləşirdi ki, onlar kimi çıxış edirdilər:

- ☐ Xeyriyyə təşkilatları;
- ☐ Dövlətin təqaüd fondu;
- ☐ Dövlət təşkilatları
- ☒ İcmaların və dövlətin saxlama fondu;

484 məbədlərin ilk pul əməliyyatları olmuşlar:

- ☐ Mübadilə.
- ☐ Hesablaşma;
- ☐ Uçot;
- ☒ Saxlama;

485 Ödənişi möhlətli olmaqla əmtəələrin topdansaışı qaydasında verilən kredit :

- ☐ bank kreditidir
- ☒ kommersiya kreditidir
- ☐ əmtəə kreditilir

☐ ticarət kreditidir

486 Qeyri rezidentlər üçün hansı valyutaların konvertasiyası zamanı məhdudiyyət qoyulur?

- ☐ banklar arası
☒ daxili
☐ kənar
☐ sərbəst

487 Dördüncü dünya valyuta sistemi əvvəldən nəyin əsasında meydana gəldi?

- ☐ qızıl qəpik standartı
☒ SDR standartı
☐ EKÜ standartı
☐ qızıl külçə standartı

488 Üçüncü dünya valyuta sistemi qızıl deviz standartına və iki ehtiyat valyutaya əsaslanır. Bunlardan biri ABŞ dolları, digəri isə:

- ☐ Yapon iyanası
☒ İngiltərə funtsterlingi
☐ İsveç frankı
☐ Alman markası

489 Hansı valyuta məhdudiyyət olmadan istənilən xarici valyutaya dəyişdirilir:

- ☐ qapalı valyuta
☒ sərbəst konvertasiya olunan
☐ qismən konvertasiya olunan
☐ konvertasiya olunmayan

490 Valyuta sistemi nizamladılan valyuta münasibətlərinin formasıdır

- ☐ yalnız Beynəlxalq Valyuta Fondu vasitəsi ilə
☒ milli qanunlar və dövlətlər arası müqavilələr əsasında
☐ yalnız dövlətlər arası müqavilələr əsasında
☐ bank adət və ənənələri ilə

491 Beynəlxalq valyuta münasibətləri – dünya bazarında fəaliyyətindən irəli gələn ictimai münasibətlərin məcmusudur:

- ☐ qiymətli kağızların
☒ milli pul vahidlərinin
☐ qızılın
☐ əlvan metalların

492 Revalvasiya dedikdə nə başa düşülür:

- ☐ ölkədə mövcud qiymət miqyasının möhkəmləndirilməsi
☒ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması
☐ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azalması
☐ pul vahidinin güclü dəyərsiləşməsi və nəticədə yeni valyutanın dövrüyə buraxılması

493 Dəyər nişanələrin tədavülü zamanı milli valyutanın devaivasiyası nəyi ifadə edir:

- ☐ onun rəsmi valyuta məzənnəsinin artırmasını
☒ onun rəsmi valyuta məzənnəsinin azalmasını
☐ mövcud qiymət miqyasının möhkəmlənməsini
☐ onun qızıl məzmununun azalmasını

494 Devolivasiya dedikdə başa düşülür:

- ☐ qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması
- ☒ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- ☐ ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- ☐ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi

495 Valyuta dəhlizi dedikdə nəyi başa düşürsünüz?

- ☐ marjanın satış məzənnəsinə faizlə nisbəti
- ☒ valyuta məzənnəsinin tərəddüdlərinin müəyyən olunan həddi
- ☐ satış məzənnəsinin valyuta marjasına faizlə nisbəti
- ☐ xarici valyuta nın alış və satış məzənnələri arasındakı fərq

496 İkinci dünya valyuta sistemi hansı standart əsasında yarandı?

- ☐ qümüş
- ☒ qızıl deviz
- ☐ qızıl külçə
- ☐ qızıl pul

497 Rezidentlər üçün valyuta məhdudiyyətləri valyutaların hansı konvertasiyası zamanı müəyyən edilir

- ☐ banklar arası konvertasiyada
- ☒ xarici konvertasiyada
- ☐ daxili konvertasiyada
- ☐ sərbəst konvertasiyada

498 Bağlanmış dünya valyuta razılaşma ardıcılığını göstərin:

- ☐ Paris
- ☒ Genuya, BrettonVuds, Yamayka
- ☐ Yamayka
- ☐ BrettonVuds

499 O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir?

- ☐ “üzən” valyuta məzənnəsi
- ☒ tərəddüd edən
- ☐ qeydə alınan
- ☐ qapalı

500 Milli valyutanın məzənnəsi adətən tədiyə balansının hansı vəziyyətində artır?

- ☐ kəsirli olduqda
- ☒ aktiv olduqda
- ☐ passiv olduqda
- ☐ balanslaşdırıqda

501 Müasir dövrdə əsas valyuta məzənnələri nisbətinin dəyər əsasını nə təşkil edir?

- ☐ milli faiz dərəcələrinin səviyyəsi
- ☒ valyuta larin alıcılıq qabiliyyəti
- ☐ tədiyə balansının vəziyyəti
- ☐ valyutaların qızıl təminatı

502 Tam dəyərli pulların tədaviyi zamanı milli valyutanın revolivasiyası nə deməkdir?

- ☐ onun ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- ☒ onun qızıl məzmununun artması

- ☐ onun qızıl məzmununun azalması
- ☐ mövcud qiymət miqyasının iriləşməsi

503 Kreditə xas olmayan xassəni göstərin:

- ☐ etibar
- ☒ məcburi xarakter
- ☐ müvəqqəti xarakter
- ☐ dəyər xarakteri

504 Kredit münasibətləri sırasından bank krediti formasını ayırın:

- ☐ bank pul vəsaitini investora qaytarmışdır
- ☒ bank fiziki şəxsə istehlak krediti vermişdir
- ☐ kreditor öz yığımlarını banka qoymuşdur
- ☐ kreditor banka borc vermişdir

505 Kreditin növləri ... asılı olaraq xarakterizə olunur:

- ☐ təminatından, kreditləşdirmə müddətindən, ödənişliyindən
- ☒ borc verilən dəyərin xarakterindən, kreditin subyektlərindən, borcalanın məqsədli tələblərindən
- ☐ bağlanmış kredit müqaviləsindən asılı olaraq
- ☐ təkrar istehsalın mərhələlərindən, kreditin sahələrə istiqamətindən

506 Kreditin istehlak forması nədir:

- ☐ müəssisə mağazaya ödənişdə möhlət olmaqla kredit vermişdir
- ☒ fiziki şəxsə avtomobil alınması üçün bankdan ssuda verilməsi
- ☐ xalq istehlakı mallarının istehsalına kredit verilməsi
- ☐ sənaye sahibkarı tərəfindən bank ssudasının istehlak ehtiyaclarına istifadə

507 Mənzil tikilməsinə və ya alınmasına özəl şəxslərə verilən uzunmüddətli ssuda:

- ☐ tikinti kreditidir
- ☒ mənzil kreditidir
- ☐ uzunmüddətli kreditdir
- ☐ istehlak kreditidir

508 Kreditin istehlak forması nədir?

- ☐ bank ssudası sənaye müəssisəsi tərəfindən istehlak ehtiyaclarına istifadə edilmişdir
- ☒ fiziki şəxsə avtomobil almaq üçün bank ssudası verilmişdir
- ☐ müəssisə mağazaya ödəniş təxirə salınmaqla kredit vermişdir
- ☐ kreditin xalq istehlakı mallarının istehsalına verilməsi

509 Kreditin hansı formasında onun bilavasitə borcalana verildiyini göstərin:

- ☐ Dolayı
- ☐ Aşkar
- ☐ Gizli
- ☒ Birbaşa

510 Kreditin hansı formasında o, pul formasında verilir və pul formasında qaytarılır:

- ☐ Əmtəəpul
- ☒ Pul
- ☐ Qarışıq
- ☐ Əmtəə

511 kredit forması kredit sövdəsində kreditor qismində fiziki şəxslərin iştirakına əsaslanır:

- ☐ Bank
- ☒ Mülki
- ☐ Lizing
- ☐ Kommersiya

512 Bu kredit satılan əmtəələrin ödənişində möhlət qaydasında verilir.

- ☐ İpoteka
- ☒ Dövlət
- ☐ Mülki Bank
- ☐ Kommersiya

513kreditinin əhəmiyyəti odur ki, o, istehsalın modernləşməsinə, elmitexniki nailiyyətlərin istehsalda tətbiqinə imkan yaradır

- ☐ İstehlak
- ☒ Lizing
- ☐ Dövlət
- ☐ İpoteka

514 ...kreditinin köməyi ilə müəssisələr arasında istehsal əlaqəsi möhkəmlənir və əmtəəmaterial dəyərlilərin yenidən bölgüsü

- ☐ Bank
- ☒ Kommersiya
- ☐ Dövlət
- ☐ Mülki

515 ...kreditini icarə müqaviləsinə əsaslanır və avadanlığın qalıq dəyəri ilə alınması hüququ verir

- ☐ Təsərrüfat
- ☒ Lizing
- ☐ İpoteka
- ☐ Kommersiya

516 Kommersiya kredindən fərqli olaraq lizing krediti ödənilir:

- ☐ Yalnız istehsal vasitələri ilə
- ☒ Əmtəələrlə və pulla
- ☐ Yalnız əmtəələrlə
- ☐ Yalnız pulla

517 Lizingin hansı formasında lizing müqaviləsi müəyyən edilən müddətdən tez pozula bilməz?

- ☐ Operativ –maliyyə
- ☒ Maliyyə
- ☐ əməliyyat
- ☐ Operativ

518 Lizing kreditinin obyektini kimi çıxış edir:

- ☐ Əmtəə və pul vəsaitləri
- ☒ Əmtəə qiymətliləri
- ☐ Pul vəsaitləri
- ☐ Valyuta qiymətliləri

519 İstehlak krediti əmtəə və xidmətlərin ... dəyərinin ödənilməsi üçün verilir:

- ☐ Qoyulan konkret həddən çox olmayaraq

- ☒ bütün və ya qismən
- ☐ Tam
- ☐ Bir hissəsinin

520 Bank kreditində ssuda faizi ödənilir:

- ☐ Bankın verdiyi ssudalardan faizləri tutması yolu ilə
- ☒ Kreditorla borcalanın razılaşması əsasında istənilən üsulla
- ☐ Borcalanın bərabər ödənişləri ilə
- ☐ Ssudalar ödənilən anda

521 Bank krediti üzrə gəlir nə şəkildə daxil olur?

- ☐ Lizing faizi
- ☒ Borc faizi
- ☐ əməliyyat faizi
- ☐ Əmtənin dəyərinə üstəlik

522 Adətən investisiya məqsədləri üçün hansı bank ssudaları istifadə edilir?

- ☐ orta müddətli
- ☒ Uzunmüddətli
- ☐ Qısamüddətli
- ☐ Ticarət

523 Bank kreditində sövdələşmə obyektini kimi nə çıxış edir?

- ☐ qiymətli metallar
- ☒ Pul vəsaiti
- ☐ İstehsal vasitələri
- ☐ Əmtəəmaterial dəyərliləri

524 Hansı kredit formasında faiz əmtənin qiymətinə daxil olur?

- ☐ İstehlak krediti
- ☒ krediti
- ☐ Dövlət krediti bank
- ☐ krediti Kommersiya

525 Bank kreditində kreditor sifətində çıxış edə bilər:

- ☐ liring şirkətləri
- ☒ Kredit əməliyyatları aparmaq üçün lisenziyası olan kreditməliyyə təşkilatları
- ☐ Yalnız sığorta və investisiya şirkətləri
- ☐ Müvəqqəti sərbəst pul vəsaitinə malik olan hər bir kreditməliyyə idarəsi

526 əmtəə formasında verilən kreditin pul şəklində qaytarılması kreditin hansı forması üçün xarakterikdir:

- ☐ İstehlak krediti
- ☒ Kommersiya krediti
- ☐ Dövlət krediti
- ☐ Bank krediti

527 Bank kreditində borcalan sifətilə çıxış edirlər:

- ☐ Ancaq fiziki şəxslər
- ☒ Hüquqi və fiziki şəxslər
- ☐ Ancaq hüquqi şəxslər
- ☐ Ancaq dövləti təmsil edən orqanlar

528 Kommersiya krediti üzrə sövdələr nəyin vasitəsilə rəsmiləşdirilir:

- ☐ Şifahi reallaşma ilə
- ☒ Veksellə
- ☐ Akkreditivlə
- ☐ İnkasso ilə

529 Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır:

- ☐ İstehlak krediti
- ☒ Bank krediti
- ☐ Lizing
- ☐ Kommersiya krediti

530 Aşağıdakılardan hansının resursları kommersiya kreditində sövdələşmə obyektinə ola bilər:

- ☐ Mərkəzi bankların
- ☒ Satıcı müəssisələrin
- ☐ istehlakçı müəssisələrin
- ☐ Kommersiya banklarının

531 Kommersiya krediti sövdələşməsinin obyektinə kimi çıxış edir:

- ☐ Qiymətli kağızlar
- ☒ Əmtəələr və xidmətlər
- ☐ Pul vəsaitləri
- ☐ Valyuta dəyərliləri

532 Kommersiya krediti bir qayda olaraq ... xarakter daşıyır:

- ☐ Orta və uzunmüddətli
- ☐ Uzunmüddətli
- ☒ Qısamüddətli
- ☐ Müddətsiz

533 Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilirlər

- ☐ Kommersiya bankları və fiziki şəxslər
- ☐ Ticarət təşkilatları və fiziki şəxslər
- ☒ Təsərrüfat subyektləri
- ☐ Hüquqi və fiziki şəxslər

534 Kreditin hansı formasında ssuda tərəflərin qarşılıqlı öhdəliklərində nəzərdə tutulmayan məqsədlərə istifadə olunur?

- ☐ Dolay
- ☒ Gizli
- ☐ Həqiqi
- ☐ Birbaşa

535 Kreditin hansı formasında ssuda borcalan tərəfindən digər subyektlərin avanslaşdırılması (kreditləşdirilməsi) üçün istifadə edilir:

- ☐ Birbaşa
- ☐ Gizli
- ☐ Aşkar
- ☒ Dolay

536 Kreditin ... kreditin təminatı üçün istifadə edilən təşkilati-iqtisadi əlamətləri daha ətraflı xarakterizə edir:

- ☐ Sərhədləri
- ☐ Rolu
- ☒ Növləri
- ☐ Funksiyaları

537lizinqində müqavilə istənilən vaxt pozula bilər:

- ☐ Operativmaliyyə
- ☐ Maliyyə
- ☐ Ekssendent
- ☒ Operativ

538 hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir

- ☐ dövlət krediti
- ☐ istehlak krediti
- ☒ kommersiya krediti
- ☐ bank krediti

539 sadə veksəl tədavülə buraxılır:

- ☐ havadar tərəfindən
- ☐ zəmanət verən tərəfindən
- ☒ borclu tərəfindən
- ☐ kreditor tərəfindən

540 klassik veksellə rəsmiləşdirilən sövdələşmənin əsasını təşkil edir.

- ☐ Valyuta əməliyyatı
- ☒ Əmtəə əməliyyatı
- ☐ Maliyyə əməliyyatı
- ☐ Qeyriəmtəə əməliyyatı

541 ... krediti üzrə faiz əmtəənin qiymətinə daxil olur:

- ☐ dövlət
- ☐ bank
- ☐ mülki
- ☒ kommersiya

542 Veksəl və çekdəki verilmə imzası ... adlanır

- ☐ krosslaşdırma
- ☒ indossament
- ☐ trasslaşdırma
- ☐ konosament

543 Veksəl ... borc öhdəliyidir:

- ☐ qeydşərtsiz
- ☐ mənasız
- ☐ təşəbbüssüz
- ☒ danışiqsız

544 Bank kreditində borclu kimi çıxış edə bilər: 1. hüquqi şəxslər 2. dövlət 3. fiziki şəxslər

- ☐ (1, 3)
- ☒ (1, 2, 3)
- ☐ (2, 3)

☐ (1, 2)

545 Dövlət kreditinin əlamətidir:

- ☐ qısamüddətli kreditin fəaliyyətində qısamüddətli qiymətli kağızlardan istifadə olunması
- ☒ dövlətin həm kreditor, həm borclu kimi iştirak iştiraki
- ☐ dövlətin hökmən kreditor rolunda iştirakı
- ☐ yalnız pul formasında verilmə yox

546 Dasınmaz əmlaka görə uzunmüddətli kreditin növünü göstərin:

- ☐ veksəl
- ☒ ipoteka
- ☐ kommersiya
- ☐ istehlak

547 ... borclunun trattanın ödənilməsinə razılığıdır:

- ☐ indossalaşdırma
- ☒ aksept
- ☐ aval
- ☐ krosslaşdırma

548 Pul vəsaitinin ssudaya verilməsi əsasında əmələ gələn veksəl ... adlanır:

- ☐ dost
- ☒ maliyyə
- ☐ xəzinə
- ☐ kommersiya

549 borclu tərəfindən yazılır:

- ☐ köçürmə vekseli
- ☒ sadə veksəl
- ☐ maliyyə vekseli
- ☐ özəl veksəl

550 Vekselin növünü göstərin:

- ☐ ilkin veksəl
- ☒ sadə veksəl
- ☐ elementar veksəl
- ☐ təkrar veksəl

551 ... vekseldən həqiqi pullar əvəzində tədavül vasitəsi kimi istifadə edilməsinə imkan verir:

- ☐ qısamüddətlik
- ☒ tədavül edilmək
- ☐ mücərrədlik
- ☐ mübahisəsizlik

552 Sonradan satılmaqla pul əldə edilməsi məqsədilə şəxslərin bir-birinə yazdıqları veksəl ... adlanır:

- ☐ müba hissələri
- ☒ dost
- ☐ sadə
- ☐ kommersiya

553 əmtənin kreditlə alqısatqısı əsasında meydana gələn veksəl ... vekseli adlanır:

- ☐ xəzinə
- ☒ kommersiya
- ☐ maliyyə
- ☐ dostluq

554 ... müəyyən pul məbləğinin üçüncü şəxsə və ya təqdim edənə ödənilməsi haqqında kreditorun əmridir:

- ☐ maliyyə vekseli
- ☒ köçürmə vekseli
- ☐ sadə veksəl
- ☐ özəl veksəl

555 Vekselin növünü göstərin:

- ☐ daşınma vekseli
- ☒ köçürmə vekseli
- ☐ ötürülən veksəl
- ☐ keçici veksəl

556 Öhdəliyin əmələgəlmə səbəbindən asılı olmayaraq borclunun veksəl üzrə ödəniş etməli olmasını ... əmələ gətirir:

- ☐ tədavülü
- ☒ mücərrədliyi
- ☐ mübahisəsizliyi
- ☐ qısamüddətli olması

557 Bank krediti verilir:

- ☐ yalnız əmtəə formasında
- ☒ yalnız pul formasında
- ☐ virtual şəkildə
- ☐ pul və əmtəə formasında

558 Avadanlıqlar alışı üçün bir müəssisənin digər müəssisəyə veksəl yazması ilə şərtlənən kredit forması hansıdır:

- ☐ bank krediti
- ☒ kommersiya krediti
- ☐ istehlak krediti
- ☐ təsərrüfatlararası kredit

559 İstehsal sferasında əmtəələrin möhlətlə realizasiyasında ... krediti əsas rol oynayır

- ☐ Dövlət
- ☒ Kommersiya
- ☐ Bank
- ☐ İpoteka

560 Məhsul istehsalı və satışının fasiləsizliyinin təmin olunmasında kreditin roluirəli gəlir

- ☐ Dövlət müəssisələrinin büdcədən kifayət qədər maliyyələşdirilməməsi
- ☒ Cari pul gəlirləri və xərclərinin uyğun gəlməməsi
- ☐ Təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulu sata bilmədiklərindən
- ☐ İstehsal fəaliyyətinin kortəbii xarakterindən

561 Beynəlxalq kreditlər ... görə kommersiya və maliyyə kreditin bölünür:

- ☐ Təminatına

- ☒ Təyinatına
- ☐ Verilmə texnikasına
- ☐ Növünə

562 Beynəlxalq kredit verilir:

- ☐ Ancaq beynəlxalq pul vahidlərində
- ☒ Kreditor ölkənin, borcalanın ölkəsinin, üçüncü ölkənin valyutalarında və beynəlxalq pul vahidlərində
- ☐ Yalnız sərbəst dəyişdirilən valyuta ilə
- ☐ Ancaq kreditor ölkənin valyutasında

563 Borc faizinin daha çox inkişaf etmiş forması:

- ☐ Kommersiya
- ☒ Bank
- ☐ Lizing
- ☐ Faktor

564 Beynəlxalq kreditin fərqləndirici xüsusiyyəti:

- ☐ Sövdələşmədə hər hansı bir dövlətin Mərkəzi bankının iştirakı
- ☒ Borc alan və borc verənin müxtəlif ölkələrə mənsub olması
- ☐ Sövdələşmədə hər hansı bir dövlətin mütləq iştirakı
- ☐ Sövdələşmədə Beynəlxalq Valyuta Fondunun mütləq iştirakı

565 İstehsal xərclərinə kredit verilməsində aparıcı rol oynayır:

- ☐ İstehlak krediti
- ☒ bank krediti
- ☐ Kommersiya krediti
- ☐ Dövlət krediti

566 Məhsul istehsalı və satışı prosesinin fasiləsizliyi kreditin tətbiqi ilə təmin olunur:

- ☐ Kommersiya və istehlak
- ☒ Kommersiya və bank
- ☐ Dövlət və kommersiya
- ☐ İstehlak və bank

567 ...sferasında kreditin rolu ondan ibarətdir ki, onun köməyi ilə tədavülə pul daxil edilir və tədavüldən götürülür:

- ☐ İstehsal və istehlak
- ☒ Pul dövriyyəsi
- ☐ Maliyyə münasibətləri
- ☐ Sığorta münasibətləri

568 Kreditin rolu onun hansı proseslərə təsirində meydana çıxır:

- ☐ Məhsul istehsalı və ssuda fondunun bölüşdürülməsi
- ☒ Məhsul istehsalı, realizasiyası və istehlakı, pul dövriyyəsi sferası
- ☐ Əmtəəpul resurslarının istehsalı və istehlakı
- ☐ Məhsul istehsalı və realizasiyası, pul tədavülü sferası

569 İqtisadiyyatın planlı modelindəkreditə əsas rol oynamışdır:

- ☐ Kommersiya
- ☒ Bank
- ☐ Lizing

☐ İpoteka

570 Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- ☐ Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- ☒ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı
- ☐ Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
- ☐ Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı

571 Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- ☐ Yalnız ixrac edənlərə
- ☒ İxrac və idxal edənlərə
- ☐ Yalnız alıcı dövlətin hökumətinə
- ☐ Yalnız idxalçılara

572 ...kreditlər hökumətlər arası razılaşmaya əsaslanır:

- ☐ Beynəlxalq
- ☒ Dövlətlərarası
- ☐ Kommersiya
- ☐ Dövlət

573 Kreditin kapital kimi hərəkətini fərqləndirən nədir?

- ☐ Təminatlıq
- ☒ Ödəməlik
- ☐ Qaytarılmaq
- ☐ Məqsədli istifadə

574 Kreditin funksiyaları elə bir kateqoriyadırki, o, ...

- ☐ Statikdir
- ☒ Dəyişəndir
- ☐ Dəyişməzdir
- ☐ Yalnız ərazicə dəyişir

575 Kreditin yenidən bölüşdürmə funksiyası vasitəsilə yenidən bölüşdürülür:

- ☐ Yalnız pul vəsaitləri
- ☒ Ölkənin bütün maddi sərvətləri
- ☐ Yalnız əmtəəmaterial dəyərliləri
- ☐ Yalnız pul vəsaitləri və valyuta dəyərliləri

576 Kreditin yenidən bölüşdürmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir:

- ☐ İstehsal prosesində yaradılan
- ☒ Müvəqqəti azad olan
- ☐ Yaradılmaqda olan
- ☐ İstehsal prosesində olan

577 Yalnız kredit üçün xarakterik olan nədir:

- ☐ risqlilik
- ☒ istifadəyə görə ödəniş
- ☐ münasibətlərin könüllülüyü
- ☐ münasibətlərin əvəzsiz olması

578 İnflyasiya ələhinə siyasətə hansı tədbirlər kompleksi daxildir?

- ☐ idxalın stimullaşdırılması
- ☒ inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
- ☐ tüğyan edən inflyasiyanın tədricən hiper inflyasiyaya çevrilməsi
- ☐ istehsalın staqnasiyanın ləğv edilməsi məqsədi ilə dövriyyədə olan pul kütləsinin artırılması

579 Manatın revolivasiyası kimə əlverişlidir:

- ☐ idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər
- ☒ idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərclənir
- ☐ ixrac edənlərə, çünki onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər
- ☐ ixrac edənlərə, çünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər

580 Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır:

- ☐ nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
- ☒ nulifikasiya, devalvasiya, revolvasiya, denominasiya
- ☐ inflyasiya, deflyasiya, staqnasiya, qəlirlər siyasəti
- ☐ revolvasiya, devolvasiya, staqnasiya, kontribusiya

581 Avropa valyuta sistemi əvvəlcədən nəyin əsasında yarandı?

- ☐ qızıl külçə standartı ilə
- ☒ EKÜ standartı ilə
- ☐ SDR standartı ilə
- ☐ qızıl pul standartı ilə

582 Mövcud olan qiymət miqyasının azaldılması nə zaman baş verir?

- ☐ nulifikasiya
- ☒ denominasiya
- ☐ deflyasiya
- ☐ revolvasiya

583 Pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azaldılması ilə əlaqədar pul tədavülünün sabitləşdirilməsi metodu necə adlanır?

- ☐ deflyasiya
- ☒ devolvasiya
- ☐ denominasiya
- ☐ denominasiya

584 İnflyasiya ələhinə siyasət metodu kimi gəlirlər siyasəti nəyi müəyyən edir?

- ☒ qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət
- ☐ pulkredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdutlaşdırılması
- ☐ ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı

585 Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədavülünün stabilləşdirilməsi necə adlanır:

- ☐ revolvasiya
- ☒ nulifikasiya
- ☐ denominasiya
- ☐ devolvasiya

586 Kreditin mahiyyətinin daha doğru ifadəsini göstərin:

- ☐ kredit iqtisadi kateqoriyadır, müvəqqəti azad pul vəsaitlərinin səfərbərliyə alınmaqla bazar subyektləri arasında yenidən bölüşdürmə formasıdır
- ☒ kredit borc pul vəsaitlərinin qaytarılmaq, müddətlilik ödənişlik şərtləri ilə istifadəsi barəsində kreditorla baorclu arasındakı iqtisadi münasibətdir
- ☐ kredit borc kapitalının hərəkəti formasıdır
- ☐ kredit iqtisadiyyatda pul vəsaitlərinin qaytarılmaqla yenidən bölüşdürülmə formasıdır

587 Kredit vasitəsilə nə bölüşdürülür:

- ☐ inkişafın əvvəlki dövrlərində yaradılmış qiymətliyə
- ☒ müvəqqəti azad olan dəyər
- ☐ ancaq əmtəələr və pul vəsaitləri
- ☐ istehsal və tədavül sferasında olan dəyər

588 Təklif edilən ifadələrdən kreditin funksiyasını ayırın:

- ☐ təkrar istehsal
- ☒ kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürətləndirilməsi
- ☐ optimallaşdırma
- ☐ müvəqqəti azad vəsaitlərin səfərbərliyə alınması

589 Müvəqqəti istifadə üçün qaytarılma, müddətlilik və ödənişli olmaqla verilən pul kapitalı ... adlanır:

- ☐ kommersiya
- ☒ borc
- ☐ bank
- ☐ maliyyə

590 əmtəə krediti – bu ...

- ☐ uzunmüddətdə istifadə oluna bilən əmtəələr alınmasına verilən kreditdir
- ☒ borc verilən dəyərin əmtəə formasında çıxış etməsindən irəli gələn kreditdir
- ☐ əmtəələrin alınmasına verilən hər bir kreditdir
- ☐ əmtəələrin girovu altında hər hansı bir kreditdir

591 Kreditin strukturunun tərkib elementləridir:

- ☐ borc verilən dəyər
- ☒ bütün göstərilənlər
- ☐ borc faizi
- ☐ kredit münasibətlərinin subyektləri

592 Kreditin funksiyalarını göstərin:

- ☐ xərclərdə qənaət
- ☒ tədavül xərclərinə qənaət
- ☐ vaxta qənaət
- ☐ kapitala qənaət

593 İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- ☐ Mal buraxılışının müəyyən olunan normaları.
- ☒ Pul.
- ☐ Barter sövdələşmələri:
- ☐ Kartoçka və mal talonları.

594 Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır:

- ☐ Əmtəəpul
- ☒ Qarışıq
- ☐ Pul
- ☐ Əmtəə

595 Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır

- ☐ Əmtəəpul
- ☒ Pul
- ☐ Qarışıq
- ☐ Əmtəə

596 Kreditin aşağıdakı formalarından hansında kredit əmtəə formasında verilir və əmtəə formasında qaytarılır:

- ☐ Əmtəəpul
- ☒ Əmtəə
- ☐ Qarışıq
- ☐ Pul

597 Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir

- ☐ Kreditor və borcalan, kreditin sahə yönümü və təminatı
- ☒ Borc verilən dəyər, kreditor və borcalan, borcalanın məqsədli tələbatı
- ☐ Kreditin müddətliliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- ☐ Sahə istiqaməti, kreditləşmə obyektləri, kreditin təminatlılığı

598 Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- ☐ Gizli
- ☒ Aşkar
- ☐ Dolayısı
- ☐ birbaşa

599 ...kreditinin köməyi ilə kapitalın iqtisadiyyat sahələri arasında axını baş verir

- ☐ İpoteka
- ☒ Bank
- ☐ İstehlak
- ☐ Mülki

600kreditinin başlıca təyinatı əhalinin istehlak tələbinin ödənilməsidir

- ☐ Lizing
- ☒ İstehlak
- ☐ bank
- ☐ Kommersiya

601 Bank ssudaları nə ilə təmin olunur?

- ☐ Hər şeylə
- ☒ Yalnız kredit müqaviləsi ilə
- ☐ Zəmanət və himayədarlıqla
- ☐ Kreditin ödənilməsi riskinin sığortalıması ilə

602 ... kreditlər adətən kreditorlar tərəfindən borcalana qarşı kifayət qədər etibar olduğu halda verilir:

- ☐ baha
- ☒ Blank

- ☐ Onkol
- ☐ Gizli

603 Kreditin funksiyasını qeyd edin:

- ☒ yenidən bölüşdürmə
- ☐ risqli
- ☐ bərabərləşdirici
- ☐ sosial

604 Qaytarılmaq, müddətlilik və ödəncilik kreditin rolunun yüksəl–dilməsinə imkan verir:

- ☐ İstehsalın genişləndirilməsində
- ☒ Resursların qənaətcil istifadəsində
- ☐ Pul dövriyyəsinin fəaliyyətinin təmin edilməsində
- ☐ İnflyasiya proseslərinin tənzimlənməsində

605 Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası:

- ☐ Pul münasibətləri
- ☒ Kredit münasibətləri
- ☐ Sığorta münasibətləri
- ☐ Maliyyə münasibətləri

606 Borc faizi kimdən kimə gedir?

- ☐ Qarantiya edəndən zəmanətçiyə
- ☒ Borcalandan kreditora
- ☐ Borcalandan krediti qarantiya edənə
- ☐ Kreditordan borcalana

607 Borc faizlərinin hesablanması və alınması qaydası müəyyən edilir:

- ☐ Mərkəzləşdirilmiş qaydalarda
- ☒ Kredit əqdi tərəflərinin razılaşması ilə
- ☐ Bazardakı şəraitlə kortəbii olaraq
- ☐ Kredit əqdinin başa çatmasında

608 Borc faizinin ödənilməsi ... fərqləndirici xüsusiyyətidir:

- ☐ Maliyyənin
- ☒ Kreditin
- ☐ Sığortanın
- ☐ Pulun

609 Məhsulun maya dəyərinəssudalar üzrə ödənişlər daxil edilir:

- ☐ Müddəti uzadılan
- ☒ Qısamüddətli
- ☐ Uzunmüddətli
- ☐ Vaxtı keçən ssudalar

610 əsas fondların ALINMAYI üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir:

- ☐ Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki
- ☒ İstehsalın genişləndirilməsindəki
- ☐ İnflyasiya proseslərinin tənzimlənməsindəki
- ☐ Təsərrüfat subyektlərinin büdcə maliyyələşdirilməsindəki

611 Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri

- ☐ Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənir
- ☒ Genişlənir
- ☐ Məhdudlaşır
- ☐ Dəyişməz qalır

612 Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması ... kreditin verilməsi deməkdir

- ☐ Plan üzrə
- ☒ izafi
- ☐ az
- ☐ Bərabər

613 Kreditin rolu xarakterizə olunur:

- ☐ Bankların resurslarının olması və əhəlinin ödəniş qabiliyyəti ilə.
- ☒ Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə
- ☐ Onun maliyyə və sığorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə
- ☐ Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə

614 Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həcmi müəyyən edilsin

- ☐ İstehsal
- ☒ Kəmiyyət
- ☐ Keyfiyyət
- ☐ İstehlak

615 Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası:

- ☐ Dəyişməz qalır
- ☒ Genişlənir
- ☐ Məhdudlaşır
- ☐ Maliyyə münasibətlərinə çevrilir

616 əhəlinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- ☐ İcarə
- ☒ Kredit
- ☐ Forfeyting
- ☐ Faktoring

617 Beynəlxalq ödəniş vasitəsinə hansı valyuta aiddir

- ☐ Yalnız fərdi sahibkarlıq sferasında
- ☐ Yalnız maddi istehsal sferasında
- ☐ Yalnız ayrı-ayrı şəxslərdə
- ☒ Maddi istehsal sferası və fərdi şəxslərdə

618 Kredit münasibətlərinin struktur elementləri hansılardır?

- ☐ Kreditor, borcalan və kreditin məqsədi
- ☐ Borc verilən dəyər və kreditin məqsədi
- ☐ Kreditor və borcalan
- ☒ Kreditor, borcalan və borc verilən

619 Kredit iqtisadi kateqoriya olaraq özünün mahiyyətini göstərir:

- ☐ Ödənişə möhlətdə etibarın olmasında
- ☐ Ödənişə möhlət verilməsində təminatın olmasında
- ☐ Möhlət bitdikcə ödənilmədə

☒ Ödənişdə möhlət faktının olmasında

620 Kredit münasibətlərində borc verilən dəyərə olan mülkiyyət:

- ☐ Borcalandan müvəqqəti olaraq kreditora keçir
- ☐ Kreditordan borcalana keçir
- ☒ Kreditordan borcalana müvəqqəti keçir
- ☐ Ssuda faizi çıxılmaqla borcalandan kreditora keçir

621 Kreditin funksiyaları xarakterə malikdir:

- ☐ Subyektiv
- ☐ Süni verilən
- ☐ Direktiv
- ☒ Obyektiv

622 Praktiki olaraq hər bir anda kredit öz mahiyyətini ... açıqlayır:

- ☐ Bütün funksiyaları ilə
- ☐ Yalnız bir funksiyası ilə
- ☒ Bir və ya bir neçə funksiyası ilə
- ☐ Öz funksiyalarını yerinə yetirmədən

623 Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir:

- ☐ Sahə daxili
- ☐ Büdcə
- ☐ Sahələr arası
- ☒ Ərazilər arası

624 Kreditləşdirmə mexanizminin ilkin elementləri nədir?

- ☐ Funksiyaları
- ☐ Kreditin qanunları
- ☒ Prinsipləri
- ☐ Əlamətləri

625 Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır:

- ☒ Ancaq kredit
- ☐ Kredit və sığorta
- ☐ İstənilən maliyyə
- ☐ İstənilən pul

626 Kreditin ... tamın xarici aləmlə qarşılıqlı münasibəti kimi çıxış edir

- ☐ Prinsipləri
- ☐ Rolu
- ☒ Funksiyaları
- ☐ Qanunları

627 Kreditin prinsipləri kreditin ... irəli gəlir:

- ☐ Rolundan
- ☒ Qanunlarından
- ☐ Funksiyalarından
- ☐ Sərhədlərindən

628 Qaytarılmaq kreditin ... ?

- ☐ Roludur
- ☒ Mahiyyət xüsusiyyətidir
- ☐ Funksiyasıdır
- ☐ Prinsipidi

629 Kreditin resurs mənbələri kimi çıxış edir:

- ☐ Yalnız xüsusi vəsaitlər
- ☐ Xüsusi, cəlb edilən və borc verilən
- ☒ Xüsusi və cəlb edilən
- ☐ Yalnız cəlb edilən

630 Kreditin ümumi xüsusiyyəti və əsası nədir?

- ☐ Təminatlılıq
- ☒ Qaytarılmaqlıq
- ☐ Məqsədli təyinat
- ☐ Ödəncilik

631 Kreditdə aşağıdakılar daimi sabit olaraq qalır:

- ☐ Sərhədlər
- ☐ Funksiyalar
- ☒ Təminatlıq
- ☐ Mədudluq

632 Kredit kredit sövdələşməsi iştirakçılarının aşağıdakı tələbini ödəyir

- ☐ Təsadüfi
- ☐ Daimi
- ☐ Kortəbii
- ☒ Müvəqqəti

633 Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq:

- ☐ Ümumiyyətlə hərəkət etmir
- ☐ Qarşılıqlı hərəkət edir
- ☐ Yalnız əmtəə formasında hərəkət edir
- ☒ Dövrüyyəsi yoxdur

634 Kredit aşağıdakı halda reallığa çevrilir:

- ☐ Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə
- ☐ Kreditorda müvəqqəti vəsait əmələ gəldikdə
- ☐ Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda
- ☒ Kredit münasibətləri iştirakçılarının kreditor və borcalanın maraqları uyğun gəldikdə

635 Kreditin iqtisadi əsası kimi çıxış edir:

- ☐ Maliyyə münasibətləri
- ☐ Pulun dəyəri və istehlak dəyəri
- ☐ Pul münasibətləri
- ☒ kapital dövrüyyəsi və dövrünü

636 Borcalanın məqsədli tələbatından asılı olaraq kreditin formalırını (cütlyünü) göstərin

- ☐ Təminatlı və təminatsız
- ☐ Müddətli və müddətsiz
- ☐ Gizli və aşkar

☒ İstehsal və istehlak

637 Kapitalın hansı forması həmişə pul formasında olur:

- ☐ ticarət kapitalı
- ☐ sənaye kapitalı
- ☐ maliyyə kapitalı
- ☒ borc kapitalı

638 Borc kapitalının mənbəyidir:

- ☐ büdcə gəlirləri
- ☐ əhəlinin gəlirləri
- ☐ xarici investisiyalar
- ☒ borcalanın izafi dəyəri

639 Borc faizinin ödənilmə mənbələrini göstərin:

- ☐ istehsal xərcləri (maya dəyəri)
- ☐ xalis mənfəət
- ☐ kreditləşdirilən tədbirin istehsalata tətbiqindən əldə edilən mənfəət
- ☒ balans mənfəəti

640 Borc faizinin miqdarca ifadəsidir:

- ☐ faiz səviyyəsi
- ☐ faiz məbləği
- ☐ faiz payı
- ☒ faiz dərəcəsi

641 Borcalanı kreditordan fərqləndirən nədir:

- ☒ əlavə resurslara ehtiyacın olması
- ☐ borc kapitalının istehlak məqsədlərinə istifadəsinin mümkünlüyü
- ☐ kontragentə qarşı vicdanlı münasibət
- ☐ hüquqi müstəqillik

642 Borc kapitalının mənbəyi olaraq çıxış edir:

- ☐ müvəqqəti bol vəsait
- ☒ müvəqqəti azad pul vəsaitləri
- ☐ müvəqqəti artıq miqdarda olan vəsait
- ☐ müvəqqəti olaraq lazım olmayan vəsait

643 Borc faizinin sərhədləri nə ilə müəyyən olunur:

- ☐ təkrarmaliyyələşdirmə dərəcələri ilə
- ☐ kredit resurslarına olan tələb və təkliflə
- ☐ bankların vergiyə cəlb olunma səviyyəsi ilə
- ☒ borcalanın kredit qabiliyyəti ilə

644 Borc (ssuda) faizi ödənildikdə ona olan mülkiyyət:

- ☐ Meydana çıxmır və verilmir
- ☒ Borcalandan kreditora keçir
- ☐ Kreditordan borcalana keçir
- ☐ Müvəqqəti olaraq borcalandan kreditora keçir

645 Borc kapitalı aşağıdakı formada olur:

- ☐ istehsal, pul və əmtəə
- ☐ pul və əmtəə
- ☒ daim pul formasında olur
- ☐ əmtəə

646 Borc kapitalının hərəkət forması kimi çıxış edir:

- ☐ kommersiya bankı
- ☒ kredit
- ☐ tərpənməz əmlak
- ☐ büdcə fondları

647 Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir?

- ☐ Diskont
- ☐ Paritet
- ☐ Aksept
- ☒ Qiyməti

648 ... Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- ☐ ödəniş vaxtı uzadılmış
- ☐ uzun müddətli
- ☐ vaxtı keçmiş
- ☒ qısa müddətli

649 Dövriyyə vəsaitlərinin müvəqqəti çatışmazlığına ... ssudalar verilir:

- ☒ Qısamüddətli
- ☐ Bankla müəssisənin blank krediti üzrə razılaşması ilə
- ☐ Uzunmüddətli
- ☐ Müddətsiz

650 Təxirəsalınmaz ehtiyaclara verilən istehlak kreditində ssuda borclu tərəfindən istifadə oluna bilər

- ☐ bağ evlərinin tikilməsinə və yaşayış evlərinin təmirinə
- ☒ İstənilən məqsədlərə
- ☐ Yalnız mənzil alınmasına və köməkçi ev təsərrüfatının yaradılmasına
- ☐ İstehlak məqsədlərinə

651 Borc kapitalının sahibi kapitalı borcalana verdikdə:

- ☐ bu kapitala olan mülkiyyət hüququnu itirir
- ☐ mülkiyyət hüquqlarını azaldır
- ☐ mülkiyyət hüququnu borcalanla bölüşdürür
- ☒ borc kapitalına mülkiyyət hüququnu itirmir

652 Borc kapitalı ...:

- ☐ kredit əməliyyatlarının məcmusudur
- ☒ sahibinə faiz formasında gəlir gətirən pul kapitalıdır
- ☐ qısa müddətə verilən pul kapitalıdır
- ☐ əvəzsiz verilən vəsaitdir

653 Coğrafi cəhətdən birbirindən aralı olan kreditor və borcalan arasında dəyərin yenidən bölünməsi üçün xarakterik cəhət ... bölgüdür:

- ☐ Subyektivçilik, direktivlik, planlılıq, konkretlik
- ☐ Kortəbiilik, zərurilik, əhəmiyyətlik, obyektivçilik, ümumilik

- ☒ Zərurilik, əhəmiyyətlik, obyektivlik, konkretlik
- ☐ Ümumilik, mücərrədlik, idarə edilməzlik, konkretlik, obyektivlik

654 Bir təsərrüfat sahəsini təmsil edən kreditorun başqa sahənin borcalanına kredit verməsi dəyərin necə yenidən bölüşdürülməsini göstərir?

- ☐ Sahə daxili
- ☒ Sahələr arası
- ☐ Ərazilərarası
- ☐ Büdcə üsulu

655 Müvəqqəti sərbəst azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir:

- ☐ Maliyyə
- ☐ Kooperativ
- ☒ Kredit
- ☐ Pul

656 İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir:

- ☐ Hiperinflyasiya.
- ☒ Artan
- ☐ Depressiv
- ☐ Böhranlı;

657 Demonetizasiya nə deməkdir:

- ☐ ölkə miqyasında fəaliyyətdə olan pul nişanlarının möhkəmləndirilməsi
- ☐ Pulkredit və vergi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılması metodları və bu baxımdan dövlət xərclərinin azaldılması, kreditə görə faiz dərəcələrinin artırılması, vergi nəzarətinin gücləndirilməsi, pul kütləsinin məhdudlaşdırılması üzrə kompleks tədbirlər
- ☐ pul vahidinin rəsmi valyuta məzənnəsinin xarici valyutaya nisbətən azalması
- ☒ qızılın pul funksiyasını itirmə prosesi

658 Denominasiya nə deməkdir?

- ☒ mövcud qiymət miqyasının azaldılması
- ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
- ☐ güclü qiymətdən düşmüş pulların ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması

659 Deflyasiya nə deməkdir?

- ☐ "sıfırların silinməsi" metodu və ya qiymət miqyasının möhkəmləndirilməsi
- ☒ qiymətlərinin və istehsalın azalması
- ☐ qızılın pul funksiyasını itirmə prosesi
- ☐ qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərində paralel nəzarət

660 Real faiz dərəcəsi nədir?

- ☐ LIBOR dərəcəsinin səviyyəsi
- ☐ Nominal faiz dərəcəsi məbləği ilə inflyasiya tempi
- ☐ Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi
- ☒ Inflyasiya tempi çıxılmaqla nominal faiz dərəcəsi

661 Inflyasiya zamanı ssuda faizi:

- ☐ Mərkəzi bankın kreditləri üçün müəyyən etdiyi dərəcədən yuxarı keçməməlidir

- ☒ Yüksəlir
- ☐ Dəyişməz qalır
- ☐ Aşağı düşür

662 İnflyasiya şəraitində kreditin rolu özünü onun köməylə ... tənzimləməsində göstərir:

- ☐ Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının
- ☐ Əhalinin tədiyə qabiliyyətli tələbin
- ☒ Əhalinin tədiyə qabiliyyətli tələbin
- ☐ Ölkənin qızıl ehtiyatının həcmnin

663 Qiymətdən çox düşmüş pul vahidinin ləğv edilməsi və yeni pul vahidinin tətbiqi prosesi necə adlanır:

- ☐ restavrasiya
- ☒ nullifikasiya
- ☐ devalvasiya
- ☐ denominasiya

664 İnflyasiy anın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:

- ☐ hiperinflasiya
- ☐ gizli inflasiya
- ☐ çaparaq inflasiya
- ☒ mülayim inflasiya

665 Deflyasiya siyasəti:

- ☐ ödəniş qabiliyyətli tələbin yüksəldilməsidir
- ☐ qiymətlər və əmək haqqı üzərində nəzarətdir
- ☐ ixracat və idxalat üzərində dövlət tərəfindən məhdudiyyətlər qoyulmasıdır
- ☒ istehsalın və qiymətlərin aşağı düşməsidir

666 inflasyasız iqtisadiyyat döviyyəsi üçün xarakterikdir

- ☒ Real pullar
- ☐ Kredit pullar
- ☐ Kağız və kredit pullar
- ☐ Kağız pullar

667 pul döviyyəsinin kanallarında tədovildə ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır.

- ☐ Nağdsız pullar
- ☒ Kağız pullar
- ☐ Kredit pullar
- ☐ Real pullar

668 qiymət indeksi aşağıdakıları əks etdirən göstəricidir.

- ☐ Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin tamamilə dəyişməsinə
- ☐ İl ərzində milli valyutanın devalvasiya faizini
- ☐ Məcmu ictimai məhsulun illik artım tempi
- ☒ Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin nisbi dəyişməsinə

669 inflasiya zamanı kapital

- ☐ tədavül sahəsindən istehsal sahəsinə keçir
- ☒ İstehsal sahəsindən tədavül sahəsinə keçir
- ☐ Mənsubiyyətdən asılı omlayaraq sabit fəaliyyət göstərir.
- ☐ yüksək texnologiya sahəsinə yönəlir

670 inflyasiyanın qeyripul amilləri müəyyən edilir:

- ☐ Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə
- ☐ yalnız iqtisadiyyatın dollarlaşması ilə
- ☒ iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyristabilliklə.
- ☐ Dövlət büdcə kəsiri, dövlət borcunun artması, istehsalın artıq kreditləşməsilə

671 çaparaq və hiperinflyasiya xarakterikdir:

- ☐ bütün ölkələr üçün
- ☒ inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
- ☐ iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün
- ☐ inkişaf etmiş ölkələr üçün

672 proqnozlaşdırılma baxımından inflyasiya:

- ☐ mötədil, çaparaq, hiperinflyasiya
- ☐ balanslaşdırılmış və qeyribalanslaşdırılmış
- ☒ gözlənilən, gözlənilməyən
- ☐ məhdud və dünya inflyasiyası